

TEST: 2809#01#Y15#01+

Test	2809#01#Y15#01+
Fənn	2809 - Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası
Təsviri	[Təsviri]
Müəllif	Şükürova G.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	14
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	85
Maksimal faiz	85
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	7 %

Sual: Qeyri-ərzaq mallarının əmtəəşünaslığının predmeti nəyi öyrənir? (Çəki: 1)

- ☐ əmtəələrin dəyərini
- ☐ əmtəələrin faydalılığını
- ☒ əmtəələrin istehlak dəyərini
- ☐ əmtəələrin keyfiyyətini
- ☐ əmtəələrin faydalı xassələrini

Sual: Əmtəələrin keyfiyyəti nəyə deyilir? (Çəki: 1)

- ☒ əmtəələrin yararlı xassələrinin məcmusuna
- ☐ insanların məhsullara olan tələbinə

- ☐ əmtəələrin istehlak dəyərinə
 - ☐ əmtəələrin vacib xassələrinə
 - ☐ əmtəələrin ayrı-ayrı xassələrinə
-

Sual: Malların keyfiyyətinin 10% yüksəldilməsi qiyməti neçə faiz artırır? (Çəki: 1)

- ☐ 15-20%
 - ☐ 30%
 - ☒ 40-50%
 - ☐ 10%
 - ☐ 35%
-

Sual: Əmtəələrin istehlak dəyəri hansı mərhələdə aşkar olunur? (Çəki: 1)

- ☐ istehsal mərhələsində
 - ☒ istismar mərhələsində
 - ☐ daşınma və saxlanma zamanı
 - ☐ markalanma prosesində
 - ☐ qablaşdırma prosesində
-

Sual: Xalq istehlakı mallarının keyfiyyət attestasiyası hansı ildən başlayıb? (Çəki: 1)

- ☐ 1970-ci ildən
 - ☒ 1971-ci ildən
 - ☐ 1972-ci ildən
 - ☐ 1973-cü ildən
 - ☐ 1975-ci ildən
-

Sual: Malların keyfiyyətinin qorunub saxlanmasına hansı amillər daha çox təsir göstərir (Çəki: 1)

- ☐ konstruksiyalaşdırma
 - ☐ modelləşdirmə
 - ☐ markalanma
 - ☐ texnoloji amil
 - ☒ qablaşdırma, daşınma və saxlanma
-

Sual: Malların keyfiyyət səviyyəsi necə təyin oluna bilər? (Çəki: 1)

- ☒ bir və kompleks xassə göstəricisinə görə
 - ☐ kompleks xassə göstəricisinə görə
 - ☐ fərdi xassə göstəricisinə görə
 - ☐ bir xassə göstəricisinə görə
 - ☐ xassələr nəzərə alınmadan
-

Sual: Keyfiyyət səviyyəsinin qiymətləndirilməsi zamanı nələr nəzərə alınmalıdır? (Çəki: 1)

- ☐ istehlakçıların maddi durumu
- ☐ texnoloji vəziyyət
- ☒ istismar şəraiti və istehlakçının tələbi

- ☐ xammalı
 - ☐ ilkin emal texnologiyası
-

Sual: Keyfiyyətin kompleks qiymətləndirilməsi zamanı əsas şərtlərdən biri hansıdır? (Çəki: 1)

- ☐ malları seçmək
 - ☒ xassələri düzgün təsnifləşdirmək
 - ☐ standartları seçmək
 - ☐ qiymət cədvəlini müəyyənləşdirmək
 - ☐ təhlilləri qeyd etmək
-

Sual: Malların keyfiyyətinin qiymətləndirilməsində ən çox hansı metodlar tətbiq olunur? (Çəki: 1)

- ☐ yoxlama, nəzarət
 - ☐ orqanoleptik, ekspert, nəzarət
 - ☐ orqanoleptik, ekspert, yoxlama
 - ☐ orqanoleptik, laboratoriya, nəzarət
 - ☒ orqanoleptik, laboratoriya, ekspert
-

Sual: Hiss üzvləri vasitəsilə malların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi hansı metoddur? (Çəki: 1)

- ☐ laboratoriya
 - ☒ orqanoleptik
 - ☐ sosioloji
 - ☐ ekspert
 - ☐ riyazi-hesablama
-

Sual: Orqanoleptik üsulun çatışmayan cəhəti hansılardır? (Çəki: 1)

- ☐ nəticə uzun müddətə əldə olunur
 - ☐ bir xassə göstərici təyin olunur
 - ☒ nəticələr 100% deyil
 - ☐ ancaq ərzaq malları yoxlanıla bilər
 - ☐ istehlak xassələrini yoxlamaq olmaz
-

Sual: Ekspert qiymətləndirmə zamanı ən az neçə nəfər qiymətləndirmədə iştirak etməlidir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 7
-

Sual: Əmtəəşünaslardan, layihələşdiricilərdən, mühəndislərdən təşkil olunmuş qrup necə adlanır? (Çəki: 1)

- ☒ ekspert

- ☐ nəzarət
 - ☐ texniki
 - ☐ təşkilat
 - ☐ sosioloji
-

Sual: Laboratoriya metodu ilə xassələrin qiymətləndirilməsi üçün neçə üsuldən istifadə olunur? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Materialların termiki, optik xassələri hansı üsulla yoxlanılıb qiymətləndirilir? (Çəki: 1)

- ☒ fiziki
 - ☐ mexaniki
 - ☐ kimyəvi
 - ☐ bioloji
 - ☐ mikroskopik
-

Sual: İstehlak xassələri hansılardır? (Çəki: 1)

- ☐ çəkisi, kimə məxsus olması, adı
 - ☒ funksional, estetik, ergonomik
 - ☐ mal üçün bütün göstəricilər
 - ☐ kimə məxsus olması, ölçüləri
 - ☐ saxlanması, markalanması
-

Sual: Əmtəəşünaslıq elminin inkişaf tarixi neçə dövrə bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Əmtəənin ikili xassəsi hansıdır? (Çəki: 1)

- ☐ keyfiyyət və dəyər
 - ☐ keyfiyyət və istehlak dəyəri
 - ☒ dəyər və istehlak xassəsi
 - ☐ keyfiyyət və istehlak xassəsi
 - ☐ dəyər və istehlak xassəsi
-

Sual: Əmtəəşünaslığın predmeti nəyə deyilir? (Çəki: 1)

- ☐ əmtəənin keyfiyyəti
- ☒ əmtəənin istehlak dəyəri

- ☐ əmtənin dəyəri
 - ☐ əmtənin istehlak xassələri
 - ☐ əmtənin çeşidi
-

Sual: Ümumi təsnifatda qeyri-ərzaq malları neçə yarımbölməyə ayrılır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
 - ☒ 9
-

Sual: Təsnifatlaşdırmanın ilk pilləsi hansıdır? (Çəki: 1)

- ☐ sinif
 - ☐ bölmə
 - ☐ yarımbölmə
 - ☐ qrup
 - ☒ şöbə
-

Sual: «Sinif» təsnifatda neçənci pillədir? (Çəki: 1)

- ☐ üçüncü
 - ☒ dördüncü
 - ☐ beşinci
 - ☐ altıncı
 - ☐ yeddinci
-

Sual: Əmtəəşünaslıqda əsas hansı təsnifat sistemləri fərqləndirilir? (Çəki: 1)

- ☒ sahə və tədris təsnifatı
 - ☐ sahə və sənaye təsnifatı
 - ☐ sahə və ticarət təsnifatı
 - ☐ tədris və ticarət təsnifatı
 - ☐ sənaye və tədris təsnifatı
-

Sual: İstehlak mallarının çeşidi yerləşdirilməsinə görə necə bölünür? (Çəki: 1)

- ☐ siniflərə
 - ☐ yarım siniflərə
 - ☒ qruplara
 - ☐ növlərə
 - ☐ növ müxtəlifliklərinə
-

Sual: İstehlak mallarının çeşidi tələbi ödəmə dərəcəsinə görə necə bölünür? (Çəki: 1)

- ☐ siniflərə
- ☐ yarım siniflərə
- ☐ qruplara
- ☒ növlərə

☐ növ müxtəlifliklərinə

Sual: EAN ştrixli kodlaşdırmanın neçə tipii vardır? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Hansı əmtəə kodu beynəlxalq praktikada daha geniş tətbiq olunur? (Çəki: 1)

- ☐ rəqəmli
 - ☐ hərfli
 - ☐ ştrixli-hərfli
 - ☐ rəqəmli-hərfli
 - ☒ ştrixli-rəqəmli
-

Sual: EAN-13 tipli ştrixli kodlarda (8-12) rəqəmlər hansı mənanı daşıyır? (Çəki: 1)

- ☐ istehsaləddici və ya satıcı təşkilatın kodu
 - ☐ ölkə kodu
 - ☐ qablaşdırma kodu
 - ☒ mal haqqında informasiya
 - ☐ nəzarət kodu
-

Sual: EAN tipli ştrixli kodlarda sonuncu rəqəm hansı mənanı daşıyır? (Çəki: 1)

- ☐ istehsaləddici və ya satıcı təşkilatın kodu
 - ☐ qablaşdırma kodu
 - ☐ mal haqqında informasiya
 - ☒ nəzarət kodu
 - ☐ ölkə kodu
-

Sual: Malların üzərindəki ştrixli kodlar nəyi bildirir? (Çəki: 1)

- ☐ malın keyfiyyətini
 - ☐ malın qiymətini
 - ☒ malın mənşəyini
 - ☐ malın təhlükəsizliyini
 - ☐ mala nəzarəti
-

Sual: EAN assosiasiyası tərəfindən Azərbaycan Respublikasına verilən ölkə kodu hansıdır? (Çəki: 1)

- ☐ 460
 - ☒ 476
 - ☐ 869
 - ☐ 899
 - ☐ 626
-

Sual: Keyfiyyət nədir? (Çəki: 1)

- ☒ istehlak xassələrinin məcmusu
 - ☐ funksional xassələrin məcmusu
 - ☐ gigiyenik xassələrin məcmusu
 - ☐ etibarlılıq xassələrinin məcmusu
 - ☐ fiziki-kimyəvi xassələrin məcmusu
-

Sual: «Keyfiyyətə nəzarət» nədir? (Çəki: 1)

- ☐ keyfiyyət səviyyəsinin qiymətləndirilməsi
 - ☒ keyfiyyət göstəricilərinin standartla uyğunluğunun yoxlanması
 - ☐ istehlak xassələrinin qiymətləndirilməsi
 - ☐ təhlükəsizlik xassələrinin yoxlanması
 - ☐ gigiyenik xassələrinin yoxlanması
-

Sual: Malların keyfiyyət səviyyəsinin kompleks qiymətləndirilməsində ilkin mərhələ hansıdır? (Çəki: 1)

- ☒ istismar şəraitinin müəyyən edilməsi
 - ☐ xassələr nomenklaturasının seçilməsi
 - ☐ çəki əmsallarının təyin edilməsi
 - ☐ baza göstəricilərinin seçilməsi
 - ☐ qiymətləndirmə metodunun seçilməsi
-

Sual: Məhsul üçün olan standartların neçə növü vardır? (Çəki: 1)

- ☐ 7
 - ☐ 8
 - ☐ 10
 - ☐ 9
 - ☒ 8
-

Sual: Integral keyfiyyət göstəricilərinin təyini üçün hansı xassə göstəricilərinin seçilməsi vacibdir? (Çəki: 1)

- ☒ iqtisadi
 - ☐ ekoloji
 - ☐ ergonomik
 - ☐ funksional
 - ☐ etibarlılıq
-

Sual: Əmtəəşünaslıq hansı elmlər sırasına daxildir? (Çəki: 1)

- ☒ təbiət
 - ☐ humanitar
 - ☐ idman
 - ☐ astronomiya
 - ☐ iqtisad
-

Sual: Əmtəəşünaslıq neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☒ ümumi və xüsusi
 - ☐ ümumi və texnoloji
 - ☐ xüsusi və texnoloji
 - ☐ texnoloji və təcrübi
 - ☐ ümumi və təcrübi
-

Sual: Ekspert sözü fransızca nə deməkdir? (Çəki: 1)

- ☐ səriştəli
 - ☐ bilikli
 - ☐ xüsusi bilikli
 - ☒ təcrübəli
 - ☐ ziyalı
-

Sual: Ekspertizanın metodoloji əsasları nə vaxt inkişaf etməyə başlamışdır? (Çəki: 1)

- ☐ XV əsrdən
 - ☐ XVII əsrdən
 - ☐ XVIII əsrdən
 - ☒ XX əsrin ikinci yarısı
 - ☐ XX əsrin əvvəlləri
-

Sual: Bu tədris fənninə peşəkar biliklər nə vaxtdan yönəldilmişdir? (Çəki: 1)

- ☐ 1900-cü il
 - ☐ 1920-ci il
 - ☒ 1990-cı il
 - ☐ 1858-ci il
 - ☐ 1890-cı il
-

Sual: Bu fənnin predmetini nə təşkil edir? (Çəki: 1)

- ☐ keyfiyyət
 - ☐ kəmiyyət
 - ☐ çeşid
 - ☒ istehlak malları
 - ☐ rəqabət
-

Sual: Fənnin əsas anlayışları hansılardır? (Çəki: 1)

- ☐ ekspertiza
 - ☐ əmtəə ekspertizası
 - ☒ ekspertiza, mal ekspertizası, mal partiyaları
 - ☐ qiymətləndirmə
 - ☐ keyfiyyət
-

Sual: Əmtəə ekspertizasında son nəticə nə hesab olunur? (Çəki: 1)

- ☐ xüsusi qərarın qəbul edilməsi

- ☐ yekun qiymətləndirmə
 - ☒ ekspertiza aktı
 - ☐ təsnifatın verilməsi
 - ☐ çeşidin qiymətləndirilməsi
-

Sual: Ekspertizanın yaranma tarixi nə vaxtdan hesab olundu? (Çəki: 1)

- ☒ bizim eramızdan əvvəl 344-cü il
 - ☐ 1770-ci il
 - ☐ 1800-cü il
 - ☐ 1990-cı il
 - ☐ 1870-ci il
-

Sual: Ekspertizanın aparılmasına qədim tarixi nümunə nə hesab olunur? (Çəki: 1)

- ☐ boşqabların markalanması
 - ☐ dolçaların rənglənməsi
 - ☒ şərəblərin dequstasiyası
 - ☐ kənd təsərrüfatı mallarının keyfiyyətinin qiymətləndirilməsi
 - ☐ ət məhsullarının xüsusi işarələrlə markalanması
-

Sual: İlk əmtəə ekspertizası kimin sifarişi ilə aparılır? (Çəki: 1)

- ☐ ticarət sənaye palatası
 - ☐ keyfiyyət üzrə departament
 - ☐ istehsalçı
 - ☐ istehlakçı
 - ☒ maraqlı sifarişçi təşkilat
-

Sual: Əlavə əmtəə ekspertizası nə üçün aparılır? (Çəki: 1)

- ☐ ilkin əmtəə ekspertizasına nəzarət məqsədilə
 - ☐ obyektiv qərarın çıxarılması üçün
 - ☒ çatışmayan informasiyaları əldə etmək üçün
 - ☐ iddiaçının tələbinə əsasən
 - ☐ həlledici nəticənin qəbulu üçün
-

Sual: Təkrar əmtəə ekspertizası hansı hallarda aparılır? (Çəki: 1)

- ☐ kəmiyyətin dəqiqləşdirilməsi məqsədilə
 - ☐ keyfiyyətin dəqiqləşdirilməsi məqsədilə
 - ☒ ilkin ekspertizanın nəticələrindən narazılıq olduqda
 - ☐ xüsusilə qərarların qəbulu üçün
 - ☐ obyektiv nəticənin qəbulu üçün
-

Sual: Kompleks əmtəə ekspertizası nə üçün aparılır? (Çəki: 1)

- ☐ malların keyfiyyətinin qiymətləndirilməsi üçün
- ☐ malların kəmiyyətinin qiymətləndirilməsi üçün
- ☒ malın kompleks xassələrinin qiymətləndirilməsi üçün

- ☐ malın orqanoleptiki üsulu ilə qiymətləndirilməsi üçün
 - ☐ malın laboratoriya üsulu ilə qiymətləndirilməsi üçün
-

Sual: Müqavilə ekspertizasının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ nümunələrin keyfiyyətinin təyini
 - ☐ mal əyarının tələbə uyğunluğu
 - ☒ müqavilənin şərtlərinin qiymətləndirilməsi
 - ☐ qablaşdırılmanın tələbə uyğunluğu
 - ☐ boşaldılmanın tələbə uyğunluğu
-

Sual: Gömrük ekspertizasının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ istehsal ölkəsinin təyini
 - ☐ çeşidin eyniləşdirilməsi
 - ☒ malların gömrük məqsədilə ekspertlər tərəfindən qiymətləndirilməsi
 - ☐ xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi
 - ☐ sınaq üçün nümunələrin seçimi
-

Sual: Sığorta ekspertizasının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ keyfiyyət itkilərinin nəzərə alınması
 - ☐ kəmiyyət itkilərinin nəzərə alınması
 - ☒ dəymiş sığorta ziyanı zamanı sığorta qiymətinin təyini
 - ☐ malın xassələrinin təyini
 - ☐ yanğın zamanı mülkiyyətin oğurlanması
-

Sual: Bank ekspertizasının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ malın kəmiyyətinin təyini
 - ☐ malın keyfiyyətinin təyini
 - ☐ malın çeşidinin təyini
 - ☒ girov veriləsi əmlakın (malın) qiymətinin təyini
 - ☐ istismar müddətinin təyini
-

Sual: Məsləhət ekspertizasının mahiyyəti nədir? (Çəki: 1)

- ☐ malların daşınması zamanı nöqsanların əmələ gəlmə səbəblərinin təyini
 - ☐ malların saxlanma zamanı nöqsanların əmələ gəlmə səbəblərinin təyini
 - ☐ malların satışa hazırlanması zamanı nöqsanların əmələ gəlmə səbəblərinin təyini
 - ☐ saxlanma müddətinin təyini
 - ☒ malın istehsaldan istehlaka çatana kimi baş verən nöqsanların əmələ gəlmə səbəblərinin təyini
-

Sual: İstehlak ekspertizasının mahiyyəti nədir? (Çəki: 1)

- ☐ keyfiyyətin faizlə aşağı düşməsinin təyini
- ☐ nöqsanların yaranma səbəblərinin aşkar edilməsi
- ☐ nöqsanların yaranma səbəblərinin aşkar edilməsi
- ☐ malın xassələrinin qiymətləndirilməsi

- ☒ istehlakçıdan qəbul edilmiş malın ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ istismar edilmiş malın qiymətləndirilməsi
-

Sual: Elmi dərəcəsi olan şəxslərə peşəkar ekspert üçün neçə il staj tələb olunur? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 5
 - ☒ 4
 - ☐ 1
-

Sual: Ekspertin şəxsi keyfiyyəti hansılardır? (Çəki: 1)

- ☐ obyektivlik
 - ☐ prinsipiallıq
 - ☐ qərəzsizlik
 - ☐ məsuliyyətsizlik
 - ☒ obyektivlik, məsuliyyətlik, qərəzsizlik, prinsipiallıq
-

Sual: Markalanma hansı növlərə ayrılır? (Çəki: 1)

- ☐ xüsusi
 - ☐ ümumi
 - ☐ adi
 - ☒ istehsal və ticarət
 - ☐ mürəkkəb
-

Sual: Texniki sənədlər hansı sənəd növlərinə bölünür? (Çəki: 1)

- ☐ standartlar
 - ☐ texniki şərtlər
 - ☐ normativ sənədlər
 - ☐ malı müşayiət edən sənədlər
 - ☒ malı müəyyən edən sənədlər
-

Sual: Ekspertizanın metodları təsnifat zamanı hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ sosioloji
 - ☐ bioloji
 - ☐ fiziki
 - ☒ obyektiv və evristik
 - ☐ lamisə
-

Sual: Obyektiv metodlar hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ fiziki
- ☐ mexaniki
- ☒ orqanoleptik, alət, qeyd etmə
- ☐ laboratoriya

☐ riyazi

Sual: Orqanoleptik metodlar hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ vizual
 - ☐ audiometod
 - ☒ vizual, lamisə, qoxu, dadbilmə, audiometod
 - ☐ hiss
 - ☐ sensor
-

Sual: Evristik metodlar hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ sosioloji
 - ☐ bioloji
 - ☐ mikrobioloji
 - ☒ ekspert və sosioloji
 - ☐ riyazi
-

Sual: Ekspert metodları hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ riyazi
 - ☐ statistik
 - ☐ sorğu
 - ☐ anket
 - ☒ sorğu, qiymətləndirmə, riyazi-statistik
-

Sual: Vizual metodda hansı hiss orqanından istifadə olunur? (Çəki: 1)

- ☐ taktil
 - ☐ lamisə
 - ☒ görmə
 - ☐ qoxu
 - ☐ ətir
-

Sual: Daltonizm nədir? (Çəki: 1)

- ☐ rəngləri ayırd etmə qabiliyyətinin qismən itirilməsi
 - ☒ rəngləri ayırd etmə qabiliyyətinin tam itirilməsi
 - ☐ sarı rəngi ayırd etmə qabiliyyətinin qismən itirilməsi
 - ☐ çəhrayı rəngi ayırd etmə qabiliyyətinin qismən itirilməsi
 - ☐ qara rəngi ayırd etmə qabiliyyətinin qismən itirilməsi
-

Sual: Təsnifat zamanı ekspert metodlar neçə yarımqrupa ayrılır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 6
 - ☒ 3
 - ☐ 4
 - ☐ 8
-

Sual: Kəmiyyət ekspertizasının mahiyyəti nədir? (Çəki: 1)

- ☒ ekspertlərin malların kəmiyyət xarakteristikasının qiymətləndirməsi
 - ☐ malın itməsinin təyini
 - ☐ itmənin əmələ gəlmə səbəbləri
 - ☐ qablaşdırmanın tələbə uyğunluğu
 - ☐ markalanmanın tələbə uyğunluğu
-

Sual: Brutto kütləsi nədir? (Çəki: 1)

- ☐ malın kütləsi
 - ☐ qabın kütləsi
 - ☐ taranın kütləsi
 - ☐ mal partiyasının kütləsi
 - ☒ mal və qabın birlikdə kütləsi
-

Sual: Netto kütləsi nədir? (Çəki: 1)

- ☐ taranın xalis kütləsi
 - ☐ malın satış kütləsi
 - ☐ tara və ya qablaşdırıcının kütləsi
 - ☒ malın xalis kütləsi
 - ☐ boş qabların kütləsi
-

Sual: Keyfiyyət ekspertizasının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ malın təhvil-təslimi
 - ☐ malın saxlanması
 - ☐ malın satışa hazırlanması
 - ☒ ekspert tərəfindən malın standart tələblərə uyğunluğunun ekspertizası
 - ☐ nöqsanın aşkar olunması
-

Sual: Təyinatından asılı olaraq keyfiyyət ekspertizası neçə növə bölünür? (Çəki: 1)

- ☐ 4
 - ☒ 5
 - ☐ 3
 - ☐ 2
 - ☐ 6
-

Sual: "Yeni mal" hansı mallara deyilir? (Çəki: 1)

- ☒ satış üçün nəzərdə tutulmuş yeni keyfiyyət göstəricilərinə uyğun mal
 - ☐ xassələrinin öyrənilməsinə ehtiyac olan mal
 - ☐ yenilik dərəcələrinə malik mal
 - ☐ analoqsuz mal
 - ☐ müəyyən yenilik dərəcəsi olan və satış üçün olan mal
-

Sual: Kompleks ekspertiza nəyə deyilir? (Çəki: 1)

- ☐ malın dəyərinin öyrənilməsi

- ☐ malın istehlak dəyərinin öyrənilməsi
 - ☒ malın sınaq və təhlillərinə əsasən bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ çeşidin təhlili
 - ☐ sənədin təhlili
-

Sual: Toxuculuq sözünün hərfi mənası nədir? (Çəki: 1)

- ☐ sap
 - ☐ iynə
 - ☒ parça
 - ☐ lif
 - ☐ iplik
-

Sual: Toxuculuq lifləri mənşəyinə görə neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Toxuculuq materiallarında yoğunluq dərəcəsinin qiymətləndirilməsi nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ lifin kütləsi
 - ☐ lifin uzunluğu
 - ☒ teks
 - ☐ lifin qalınlığı
 - ☐ lifin rəngi
-

Sual: Plastik kütlələr nədir? (Çəki: 1)

- ☐ üzvi yüksək molekulyar və üzvi element maddələrdir
 - ☐ əriməyən polimer əsaslı kompozisiyalar
 - ☒ polimer əsaslı olub, qızdırıldıqda plastik vəziyyət alan, təzyiq altında istənilən formanı qəbul edən kompozisiyalar
 - ☐ kiçik və yüksək molekulyar bərk maddələr olub, təzyiq altında öz formasını dəyişir
 - ☐ yüksək molekulyar üzvi və elementar üzvi maddə olub, qızdırma zamanı lif kimi uzanandır
-

Sual: Hansı materyallar əsasən plastik kütlələrə aiddir? (Çəki: 1)

- ☐ ancaq bərk plastiklər
 - ☒ bərk, yarımberk və yumşaq plastiklər
 - ☐ yarımberk və yumşaq plastiklər
 - ☐ yumşaq plastiklər
 - ☐ elastiklər
-

Sual: Elastiklik plastiklərdən nə ilə fərqlənir? (Çəki: 1)

- ☒ deformasiyanın sürətinə və yox olmasına görə
- ☐ yalnız bərkliyinə görə
- ☐ deformasiyanın böyüklüyünə və bərkliyinə görə
- ☐ cırılma zamanı davamlıq həddinə, absolyut və nisbi uzanmasına görə
- ☐ sıxlığına və istiliyə münasibətinə görə

Sual: Təbii materialları əvəz etmək üçün alınan ilk plastik kütlələr hansılardır? (Çəki: 1)

- ☐ polietilen
- ☐ polivinilxlorid və polietilen
- ☐ polietilen və sellüloid
- ☒ sellüloid və qalalit
- ☐ qalalit və polipropilen

Sual: Əksər plastik kütlələrin mühüm ümumi xassələri hansılardır? (Çəki: 1)

- ☐ yüksək mexaniki davamlılıq, kimyəvi dayanıqlıq, orqanizm tərəfindən qəbul edilməsi, yüksək şəffaflıq
- ☐ yüksək dielektrik xassəsi, yaxşı xarici görünüşü, yanmaması, bioloji zərərsizliyi
- ☐ yaxşı təkrarlanan olması, yaxşı elektrik keçirməsi, yüksək elastik xassələri
- ☐ az istilik keçirməsi, yüksək elektrik keçirməməsi, lazımi qədər mexaniki davamlı olması, yaxşı xarici görünüşü
- ☒ yüngüllüyü, lazımi qədər mexaniki davamlılıq, kimyəvi dayanıqlıq, az istilik keçirməsi, yüksək dielektrik xassəsi, yaxşı xarici görünüşü

Sual: Məsaməli olmayan plastik kütlələrin həcmi çəkisi hansı hədudlarda dəyişir? (Çəki: 1)

- ☒ 0,9-1,5 q/sm³
- ☐ 0,5-1,0 q/sm³
- ☐ 1,5-2,0 q/sm³
- ☐ 3,0-6,0 q/sm³
- ☐ 0,5-3,0 q/sm³

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qeyri-ərzaq mallarının əmtəəlik xassələri nəyə deyilir? (Çəki: 1)

- ☐ insanlara müsbət təsirinə
- ☐ insanlara mənfi təsirinə
- ☐ əmtəələrin həyat fəaliyyətinə
- ☐ əmtəələrin utilizasiyasına

☒ əmtəələrin obyektiv xüsusiyyətlərinə

Sual: Təsnifat nədir? (Çəki: 1)

- ☐ müəyyən qaydalar
- ☒ əlamətlərə görə qruplaşma
- ☐ əmtəələrin əlamətləri
- ☐ əlamətlərin qruplaşması
- ☐ əmtəələrin quruluşu

Bölmə: 0103

Ad	0103
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartlaşmanın məqsədi nədir? (Çəki: 1)

- ☒ məhsulun keyfiyyətinin yüksəldilməsi
- ☐ məhsulun rəqabət qabiliyyəti
- ☐ məhsulun təmirə yararlılığı
- ☐ standartlaşma vəzifələri
- ☐ əmtəələrin keyfiyyətinin etibarlılığı

Sual: Əmtəələrin kodlaşdırılması nəyə deyilir? (Çəki: 1)

- ☐ əmtəələr haqda informaya
- ☒ əmtəələrə hərf və ya rəqəm şəklində verilən şərti işarə
- ☐ əmtəələrin təsnifatı
- ☐ əmtəələrin qeydiyyatı
- ☐ əmtəələrin standartı

Bölmə: 0202

Ad	0202
Suallardan	54
Maksimal faiz	54
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Pambıq parçaların kostyumluq və paltoluq qrupu hansı malların istehsalına yaramır? (Çəki: 1)

- ☐ palto

- ☐ pləş
 - ☐ kostyum
 - ☐ xüsusi geyimlər
 - ☒ köynəklər
-

Sual: Pambıq parçaların qış yarımqrupuna hansı parçalar aiddir? (Çəki: 1)

- ☐ cins, pamazi, velvet
 - ☐ sətın, bez, mitkal
 - ☐ çit, raven, bez
 - ☐ markizet
 - ☒ velvet, zamşa
-

Sual: Mebel dekorativ pambıq parçaların toxunmasında hansı toxunmadan istifadə edilmir? (Çəki: 1)

- ☒ sadə törəmə
 - ☐ jakkard
 - ☐ kamvol
 - ☐ iri naxışlı
 - ☐ sadə
-

Sual: Qış yarımqrupuna aid olan parçalar hansı xassələri ilə o biri yarımqruplardan fərqlənir? (Çəki: 1)

- ☐ sukeçirmə
 - ☐ havakeçirmə
 - ☒ istiliksaxlama
 - ☐ odadavamlılıq
 - ☐ formasaxlama
-

Sual: Astarlıq pambıq parçalar tikili məmulatların hansı hissəsində işlədilir? (Çəki: 1)

- ☐ üz
 - ☒ iç
 - ☐ qol
 - ☐ yaxalıq
 - ☐ cib
-

Sual: Ədədi pambıq parça məmulatlarıntqrupuna aşağıdakı məmulatlardan hansı aid edilir? (Çəki: 1)

- ☐ donlar
 - ☐ köynəklər
 - ☐ şalvarlar
 - ☒ örtüklər
 - ☐ paltarlar
-

Sual: Mebel-dekorativ pambıq parçalardan hansı mallar istehsal edilir? (Çəki: 1)

- ☒ pərdələr, örtüklər

- ☐ köynəklər
 - ☐ donlar
 - ☐ şalvarlar
 - ☐ soroçkalar
-

Sual: Pambıq parçaların ədədi məmulatlar yarımqrupuna aşağıdakı mallardan hansı aid edilir? (Çəki: 1)

- ☒ süfrələr
 - ☐ şərflər
 - ☐ donlar
 - ☐ paltolar
 - ☐ şalvarlar
-

Sual: Yun parça tərkibindəki yun lifinin miqdarına görə neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Yun parçaların tərkibinə görə aşağıdakı liflərdən ən çox qatılaraq istehsal edilən hansılardır? (Çəki: 1)

- ☐ ipək
 - ☐ pambıq
 - ☐ mineral
 - ☒ kimyəvi
 - ☐ kətan
-

Sual: Yun parçalar təyinat əlamətlərinə görə neçə yarımqrupa ayrılırlar? (Çəki: 1)

- ☐ 7
 - ☐ 8
 - ☒ 9
 - ☐ 10
 - ☐ 11
-

Sual: Xalis yun parçaların tərkibində yun lifi neçə faizdir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 10
 - ☐ 50
 - ☒ 85
 - ☐ 100
-

Sual: Yun parçaların kostyumluq yarımqrupuna hansı parça aid edilir? (Çəki: 1)

- ☐ qabardin
- ☐ flannel

- ☒ boston
 - ☐ dioqanel
 - ☐ paltoluq krep
-

Sual: Yun parçaların paltoluq yarımqrupuna aşağıdakı yun parçalardan hansı aid edilir? (Çəki: 1)

- ☐ kostyumluq krep
 - ☐ boston
 - ☒ flanel
 - ☐ triko
 - ☐ kostyumluq parça
-

Sual: Komvol-mahud yun parçaların paltoluq və kostyumluq yarımqrupuna aşağıdakı yun parçalardan hansı aid edilir? (Çəki: 1)

- ☒ bukle
 - ☐ drap
 - ☐ boston
 - ☐ qabardin
 - ☐ triko
-

Sual: Zərif mahud yun parçalar yarımqrupuna aşağıdakı yarımqruplardan hansı aid edilmir? (Çəki: 1)

- ☐ paltarlıq
 - ☐ kostyumluq
 - ☐ paltoluq
 - ☐ xüsusi təyinatlı
 - ☒ dəyişək
-

Sual: Qaba mahuddan olan yun parçalar hansı təyinatlı tikili malların istehsalında işlənir? (Çəki: 1)

- ☐ şinel
 - ☒ astarlıq
 - ☐ xüsusi geyimlər üçün
 - ☐ idarə geyimləri üçün
 - ☐ ədədi məmulatlar üçün
-

Sual: Yun parçalardan olan ədədi məmulatlar qrupuna aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ odevallar
 - ☐ pledlər
 - ☒ paltarlar
 - ☐ yaylıqlar
 - ☐ örtüklər
-

Sual: Qaba mahuddan olan yun parçalar hansı xüsusiyyətlərinə görə giden yun

parçalardan fərqlənir? (Çəki: 1)

- ☒ çəkisinə görə
 - ☐ rənginə görə
 - ☐ lif tərkibinə görə
 - ☐ təyinatına görə
 - ☐ isti saxlamasına görə
-

Sual: Lif tərkibinə görə kətan parçalar neçə sinfə bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Təyinatına görə kətan parçalar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
-

Sual: Kətan parçaların mənfi cəhəti hansıdır? (Çəki: 1)

- ☐ havakeçiricilik
 - ☒ pis droplaşması, tez əzilməsi
 - ☐ istilik saxlama
 - ☐ suudması
 - ☐ optiki xassəsi
-

Sual: Kətan parçalar lif tərkibinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Kətan parçalar eninə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Kətan parçalar qrupunda üstünlük təşkil edən qrup hansıdır? (Çəki: 1)

- ☐ dəyişək

- ☐ don
 - ☐ şalvarlıq
 - ☒ ədədi məmulatlar
 - ☐ xüsusi təyinatlı parçalar
-

Sual: Kətan parçalardan olan ədədi məmulatlar içərisində əsas yeri hansı mal tutur? (Çəki: 1)

- ☒ süfrələr
 - ☐ salfetaklar
 - ☐ örtüklər
 - ☐ məhrəbalar
 - ☐ qətvələr
-

Sual: Dəyişək kətan parçalardan olan yatacaq dəyişikləri hansı toxunma növü ilə toxunur? (Çəki: 1)

- ☐ atlas
 - ☐ sarja
 - ☐ iri naxışlı
 - ☐ sətir
 - ☒ jakkard və polotno
-

Sual: Məhrəbəliq kətan parçalar hansı en göstəricisində istehsal olunur? (Çəki: 1)

- ☒ 35-50 sm
 - ☐ 50-70 sm
 - ☐ 70-90 sm
 - ☐ 110-120 sm
 - ☐ 110-150 sm
-

Sual: Geyim üçün olan kətan parçalar qrupuna hansı mal aid deyildir? (Çəki: 1)

- ☐ sarafanlar
 - ☐ yubkalar
 - ☐ köynəklər
 - ☐ donlar
 - ☒ məhrəbalar
-

Sual: Kətan parçalardan olan geyim parçalarının toxunmasında hansı toxunuşdan istifadə olunmur? (Çəki: 1)

- ☐ xırda naxışlı
 - ☐ jakkard
 - ☒ atlas
 - ☐ sarja
 - ☐ polotno
-

Sual: Xovlu ipək parçalar yarımqrupuna hansı parça aid edilir? (Çəki: 1)

- ☐ krepdeşin

- ☐ krep-şifon
 - ☒ məxmər
 - ☐ krep-jorjet
 - ☐ atlas
-

Sual: Təmiz ipək parçaların mənfi xassələri hansıdır? (Çəki: 1)

- ☒ yüngül olması
 - ☐ yumşaqlığı
 - ☐ davamsızlığı
 - ☐ gigiyenikliyi
 - ☐ parlaqlığı
-

Sual: Təbii ipək parçaların müsbət xüsusiyyəti hansıdır? (Çəki: 1)

- ☒ gigiyenik xassələrinin yüksək olması
 - ☐ rənginin solması
 - ☐ gec dağılması
 - ☐ çətin cırılması
 - ☐ əzilməyə qarşı davamlı olması
-

Sual: Parçaların estetik xassələrinə hansı xassə aid edilmir? (Çəki: 1)

- ☐ parçanın fakturası
 - ☐ parçanın şəffaflığı
 - ☒ parçanın hava keçirməsi
 - ☐ parçanın upruqluğu
 - ☐ parçanın draplaşması
-

Sual: Parçaların gigiyenik xassələrinə aşağıdakı xassələrdən hansı aiddir? (Çəki: 1)

- ☐ rəngi
 - ☐ fakturası
 - ☒ elektricləşmə xassəsi
 - ☐ parlaqlığı
 - ☐ köhnəlməsi
-

Sual: Parçaların istehlak xassələrini neçə qrupa ayırmaq olar? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
-

Sual: Parçanın sıxlığı dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ 100 mm sahədə yerləşən əriş sapların sayı
- ☐ 100 mm sahədə yerləşən arğac sapların sayı
- ☒ 100 mm sahədə yerləşən əriş və arğac sapların sayı

- ☐ 100 mm sahədə olan sapların qalınlığı
 - ☐ 100 mm olan sapların uzunluğu
-

Sual: Parçaların bəzək əməliyyatlarında aparılan spirtləmə əməliyyatının məqsədi nədir? (Çəki: 1)

- ☐ codluq vermək
 - ☐ möhkəmlik vermək
 - ☐ elastik vermək
 - ☒ çirkdən təmizləmək və yüngül ağılıq
 - ☐ hamarlıq vermək
-

Sual: Parçalarda aparılan apretləşmə əməliyyatının mənası nədədir? (Çəki: 1)

- ☐ ağılıq vermək
 - ☐ yumşaqlıq vermək
 - ☒ codluq vermək
 - ☐ rəng vermək
 - ☐ forma vermək
-

Sual: Parçalarda aparılan kolandr əməliyyatı nəyi göstərir? (Çəki: 1)

- ☐ parçaların boyanması
 - ☐ parçaların ağardılması
 - ☒ parçaların sıxlaşdırılması
 - ☐ parçaların elastikliyi
 - ☐ parçaların codluğu
-

Sual: Paltoluq üçün olan toxunmamış materialların çəkisi neçə q-dır? (Çəki: 1)

- ☒ 340-600
 - ☐ 150-170
 - ☐ 180-250
 - ☐ 250-300
 - ☐ 350-400
-

Sual: Toxunmamış materialların istehlak xassələri nədən asılıdır? (Çəki: 1)

- ☐ rəngindən
 - ☐ forma saxlamasından
 - ☒ həcm çəkisindən codluq və elastiklikdən
 - ☐ upruqluğundan
 - ☐ materialından
-

Sual: Toxunmamış materialların istehsalı neçə üsulla aparılır? (Çəki: 1)

- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

Sual: Krep sapı hansı lifdən alınır? (Çəki: 1)

- ☐ yundan
 - ☐ pambıqdan
 - ☒ ipəkdən
 - ☐ kə tandan
 - ☐ mineraldan
-

Sual: Krep sapının 1 metrində neçə buruq var? (Çəki: 1)

- ☐ 100-200
 - ☐ 1000-1500
 - ☒ 2200-3200
 - ☐ 3400-3600
 - ☐ 3600-4000
-

Sual: Pambıq ipliği hansı lifdən alınır? (Çəki: 1)

- ☒ bitki
 - ☐ heyvan
 - ☐ süni
 - ☐ sintetik
 - ☐ mineral
-

Sual: Pambıq-viskoz, pambıq-lavsan hansı iplik növünə aiddir? (Çəki: 1)

- ☐ kətan
 - ☒ qarışıq
 - ☐ ağardılmış
 - ☐ ipək
 - ☐ ykn
-

Sual: Rodojka toxunuşlarda parçanın üzərində hansı fiqurlar əmələ gəlir? (Çəki: 1)

- ☐ kvadrat
 - ☐ romb
 - ☒ düzbucaq
 - ☐ paralelepiped
 - ☐ dairə
-

Sual: Parçalarda xüsusi bəzəndirilmə nədən ötrü aparılır? (Çəki: 1)

- ☐ xarici görkəmə görə
 - ☐ boyanmadan ötrü
 - ☒ lif tərkibinin qüsurlarını aradan qaldırmaq üçün
 - ☐ estetik xassələri artırmaq üçün
 - ☐ son bəzəndirilmə əməliyyatı
-

Sual: Lif tərkibinə görə parçaları neçə sinfə bölürlər? (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 3
☐ 4
☐ 5
-

Sual: Lif növünə görə parçalar neçə sinfə ayrılır? (Çəki: 1)

- ☐ 1
☐ 2
☐ 3
☒ 4
☐ 5
-

Sual: Təyinatına görə məişət parçaları neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 6
☐ 7
☐ 8
☐ 9
☒ 10
-

Sual: Sətin parçalar hansı toxunma növü ilə toxunur? (Çəki: 1)

- ☐ sarja
☐ polotno
☒ sətin
☐ atlas
☐ jakkard
-

Sual: Pambıqdan olan paltarlıq parçalar mövsümi xarakterinə görə neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 1
☐ 2
☒ 3
☐ 4
☐ 5
-

Bölmə: 0301

Ad	0301
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Parçaların çeşidi nədən asılı olaraq yeniləşir? (Çəki: 1)

- ☐ bəzəndirilməsindən
 - ☐ boyanmasından
 - ☒ yeni quruluşundan
 - ☐ sıxlığından
 - ☐ təsnifləşdirilməsindən
-

Sual: Trikotaj mallarını tikili mallardan fərqləndirən əsas xassə hansıdır? (Çəki: 1)

- ☐ estetik
 - ☐ gigiyenik
 - ☒ elastiklik
 - ☐ istismar
 - ☐ hava keçirmə
-

Sual: Trikotaj mallarında aparılan bəzək əməliyyatlarına aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- ☐ ağartma
 - ☐ boyama
 - ☐ appretləşmə
 - ☒ naxışlama
 - ☐ tiftikləşmə
-

Sual: Ağardılma əməliyyatı hansı rənglərə boyanacaq trikotaj malları üçün tətbiq edilir? (Çəki: 1)

- ☒ ağ və açıq rənglər
 - ☐ tünd rənglər
 - ☐ qara rənglər
 - ☐ qırmızı rənglər
 - ☐ tünd göy rənglər
-

Sual: Trikotaj mallarının saxlanma zamanı temperatur və rütubət nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 100C, 500C, 80%
 - ☐ 50C, -100C, 90%
 - ☐ 360C, 380S, 70%
 - ☒ 180C, 200C, 65%
 - ☐ 00C, 100C, 40%
-

Sual: Markalanma zamanı trikotaj məmulatlarının üzərinə vurulan nədir? (Çəki: 1)

- ☐ damğa
 - ☐ nişan
 - ☒ yarlıq
 - ☐ naxışlı kağız
 - ☐ artikul
-

Sual: Trikotajın gigiyenik xassəsinə aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- ☐ upruqluq
 - ☐ sökülmə
 - ☐ elastiklik
 - ☒ istilik saxlama
 - ☐ yığılma
-

Sual: Üst trikotaj mallarının yüksək xassələrə malik olması nədən asılıdır? (Çəki: 1)

- ☐ yüngül olması
 - ☐ havanı yaxşı keçirməsi
 - ☐ yüksək istilik saxlama qabiliyyəti
 - ☒ ilmə quruluşu
 - ☐ elastikliyi
-

Sual: Corab-noski, əlcək, kolqotki trikotaj məmulatlarına xas olan əsas xassə hansıdır? (Çəki: 1)

- ☐ upruqluq
 - ☐ oda davamlılıq
 - ☒ dartılma və elastiklik
 - ☐ havanı yaxşı keçirməsi
 - ☐ yüngül olması
-

Sual: Trikotaj mallarını tikili mallardan fərqləndirən cəhət hansıdır? (Çəki: 1)

- ☐ gigiyenikliyi
 - ☐ sürtünməyə qarşı davamlılığı
 - ☒ yüksək dərəcədə dartılması
 - ☐ yumşaqlığı və elastikliyi
 - ☐ forma saxlaması
-

Sual: İstehsal zamanı tikili mallar ilə trikotaj malları arasında hansı oxşar əməliyyatlar aparılır? (Çəki: 1)

- ☐ hörmə
 - ☐ sökmə
 - ☒ biçim
 - ☐ apretləşmə
 - ☐ bəzəndirmə
-

Sual: Geyim məmulatlarına verilən istismar tələblərinə hansı tələb aiddir? (Çəki: 1)

- ☒ xidmət müddətini təyin edən tələb
 - ☐ gigiyenik tələb
 - ☐ ergonomik tələb
 - ☐ funksional tələb
 - ☐ estetik tələb
-

Sual: İsti iqlim şəraitinə uyğun geyimlərdə hansı xassə göstəricisi əsas sayılır? (Çəki: 1)

- ☐ yaxşı istilik saxlama xassəsi
 - ☐ hava keçiricilik xassəsi
 - ☐ hiqroskopiklik xassəsi
 - ☒ istilik izolə edici xassə
 - ☐ küləyə, suya qarşı davamlılıq xassəsi
-

Sual: Tikili malların bir-birinə bərkidilməsində hansı saplardan istifadə edilmir? (Çəki: 1)

- ☐ ipək
 - ☐ pambıq
 - ☒ yun
 - ☐ poliefir
 - ☐ poliamid
-

Sual: Aşağıdakı trikotaj mallarından hansı corab-noski trikotaj mal qrupuna aid edilmir? (Çəki: 1)

- ☐ corablar
 - ☐ noskilər
 - ☒ fufaykalar
 - ☐ ayaqlı reytuzlar
 - ☐ ayaqsız reytuzlar
-

Sual: Aşağıdakı trikotaj mallarından hansı mal trikotaj əlcəklər qrupuna aid edilmir? (Çəki: 1)

- ☐ təkbarmaq əlcəklər
 - ☐ əlcəklər
 - ☐ burnu kəsik əlcəklər
 - ☒ şapkalar
 - ☐ biçilmiş və hörülmüş əlcəklər
-

Sual: Aşağıdakı trikotaj mallarından hansı trikotaj malı yaylıq, şərf və baş geyimləri qrupuna aid edilmir? (Çəki: 1)

- ☐ şərflər
 - ☐ şapkalar
 - ☒ donlar
 - ☐ kepkalar
 - ☐ baş yaylıqları
-

Sual: Trikotajın hava keçirməsi xassəsi onun hansı quruluşundan asılıdır? (Çəki: 1)

- ☐ sökülən olması
 - ☐ sökülməyən olması
 - ☒ ilməvari quruluşa malik olması
 - ☐ forma saxlaması
 - ☐ qalınlığa malik olması
-

Sual: Aşağıdakı trikotaj mallarından hansı kişi dəyişək mallarına aid edilmir? (Çəki: 1)

- ☐ üst köynəkləri, fufayka
 - ☐ pijamalar
 - ☒ papaqlar
 - ☐ markalar
 - ☐ tumanlar
-

Sual: Aşağıda göstərilən trikotaj mallarından hansı qadın dəyişək mallarına aid edilmir? (Çəki: 1)

- ☐ qadın maykalrı
 - ☐ gecə köynəkləri
 - ☐ kombinasiyalar
 - ☒ donlar
 - ☐ qadın pantolonu
-

Sual: Tikili mallarda üst səthinin əsas detallarına hansı hissə aid edilmir? (Çəki: 1)

- ☒ qırçınlar
 - ☐ qol
 - ☐ ön və arxa
 - ☐ boyunluq
 - ☐ bel
-

Sual: Tikili mallarda texnoloji prosesə hansı əməliyyat aid edilmir? (Çəki: 1)

- ☐ hazırlıq və birləşmə
 - ☐ məmulatın hissələrinin birləşdirilməsi
 - ☐ nəmləndirmə-istilik vermə emalı
 - ☐ bəzəndirmə və markalanma
 - ☒ daşınma və qablaşdırma
-

Sual: Törəmə toxunuşlu trikotaj polotnosuna aşağıdakı toxunmalardan hansı aid edilmir? (Çəki: 1)

- ☐ interlak
 - ☐ ikili lastik
 - ☒ atlas
 - ☐ triko, ikili triko
 - ☐ atlas-şarme, atlas-mahud
-

Sual: Kətan lifi hansı xassəyə daha çox malikdir? (Çəki: 1)

- ☐ istilik saxlamaq xassəsinə
 - ☒ hiqroskopikliyinə
 - ☐ upruqluq xassələrinə
 - ☐ texnoloji xassələrinə
 - ☐ istismar xassəsinə
-

Sual: Yun lifi hansı heyvanların lifidir? (Çəki: 1)

- ☐ pələng, ayı, tülkü
 - ☐ canavar, it, çaqqal
 - ☒ qoyun, keçi, dəvə, dovşan
 - ☐ inək, at, camış
 - ☐ pişik, porsuq, camış
-

Sual: Trikotajın ilməvari quruluşu onun hansı xassəsini təmin edir? (Çəki: 1)

- ☐ möhkəmliyini
 - ☒ uzanmasını və elastikliyi
 - ☐ yığılmasını
 - ☐ 1 m²-da çəkisini
 - ☐ sökülməsini
-

Sual: Eninə hörülmüş trikotajın istehsalında neçə sapdan istifadə edilir? (Çəki: 1)

- ☒ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Kulir toxunuşlu trikotaj hansı hörgülü trikotaj növünə aiddir? (Çəki: 1)

- ☐ uzununa hörülmüş
 - ☒ eninə hörülmüş
 - ☐ paralel hörülmüş
 - ☐ yarım hörülmüş
 - ☐ hörülməmiş
-

Sual: İdarə üçün istehsal olunan geyimlərdə hansı istehlak xassəsi əsas götürülür? (Çəki: 1)

- ☒ funksional
 - ☐ estetik
 - ☐ ergonomik
 - ☐ ekoloji
 - ☐ gigiyenik
-

Sual: Palto və kostyum yarımqrupu hansı geyim qrupuna aid edilir? (Çəki: 1)

- ☐ dəyişək və tikiş-xırdavat
 - ☐ baş geyimi
 - ☒ üst geyimləri
 - ☐ ləvazimatlar və başqa məmulatlar
 - ☐ yüngül donlar
-

Sual: Tikili mallardan olan baş geyimlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☒ beretkalar

- ☐ dəsmallar
 - ☐ donlar
 - ☐ kostyumlar
 - ☐ corablar
-

Sual: Tikili mallardan olan baş geyimlərinə aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- ☐ şapkalar
 - ☐ şərflər
 - ☐ şlyapalar
 - ☒ kostyumlar
 - ☐ furajkarlar
-

Sual: Tikili malların markalanmasında zərli bahalı damğalardan nə zaman istifadə edilir? (Çəki: 1)

- ☒ firma mallarında
 - ☐ şirkətin reklamı üçün
 - ☐ mala əmtəə görünüşü vermək üçün
 - ☐ malın bahalı olması üçün
 - ☐ malın çıxdaş olması üçün
-

Sual: Trikotaj ilmələri formasına görə necə olmalıdır? (Çəki: 1)

- ☐ yumru
 - ☐ enli
 - ☐ dar
 - ☐ uzanmış
 - ☒ şaquli
-

Sual: Tikili mallarda bir ölçü digərindən neçə sm fərqlə seçilir? (Çəki: 1)

- ☐ 1 sm
 - ☒ 2 sm
 - ☐ 3 sm
 - ☐ 4 sm
 - ☐ 5 sm
-

Sual: Kiçik yaşlı uşaqların boy ölçü vahidinə aşağıdakı ölçülərdən hansı uyğun gəlir? (Çəki: 1)

- ☐ I-II-III
 - ☐ I-II-III-IV
 - ☒ I-II
 - ☐ I-II-IV
 - ☐ I-III-IV
-

Sual: Tikili malları bir-birinə birləşdirmək üçün hansı üsuldən istifadə edilir? (Çəki: 1)

- ☐ dartma
- ☐ yayma

- ☒ sap
- ☐ üfürmə
- ☐ yapışqan

Sual: Tikili mallarda qaynaq üsulu nə zaman tətbiq edilir? (Çəki: 1)

- ☐ təbii parçalardan istifadə edildikdə
- ☐ süni parçalardan istifadə edildikdə
- ☒ termoplastik plyonkalardan istifadə etdikdə
- ☐ xəz materiallardan istifadə etdikdə
- ☐ toxunmamış materiallardan istifadə etdikdə

Sual: Tikili mallarda model seriyası hansı əlamətlərinə görə qruplara ayrılır? (Çəki: 1)

- ☐ cinsinə
- ☐ rənginə
- ☒ təyinatına, üslubuna, siluətə
- ☐ qiymətinə
- ☐ forma saxlamasına

Sual: Tikili malların estetik xassəsinə aşağıda göstərilən xassənin hansı aid deyildir? (Çəki: 1)

- ☐ moda və üslub
- ☒ istiliyi mühafizəetmə xassəsi
- ☐ konstruksiyası
- ☐ geyimin forması
- ☐ materialın xassəsi

Bölmə: 0303

Ad	0303
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Yun trikotaj materialları hansı boyalarla boyanır? (Çəki: 1)

- ☐ küp
- ☐ kükürlü
- ☒ turşulu, xromlu
- ☐ üzvi
- ☐ sintetik

Sual: Trikotaj hörməsinin hansı növü aşağıda qeyd olunub? (Çəki: 1)

- ☒ uzununa hörmə, hörülmə, yaxud əriş trikotaj

- ☐ sökülən trikotaj
 - ☐ sökülməyən trikotaj
 - ☐ yığılan trikotaj
 - ☐ plastik deformasiyaya malik trikotaj
-

Sual: Tikili malların furnitur materiallarına nə aid deyildir? (Çəki: 1)

- ☐ lentlər
 - ☒ yapışqanlar
 - ☐ düymələ
 - ☐ gön, xəz
 - ☐ tescmalar
-

Sual: Bunlardan geyimə aid olmayan əşyalara na aid edilir? (Çəki: 1)

- ☐ donlar
 - ☐ kostyumlar
 - ☒ dəsmallar
 - ☐ şalvarlar
 - ☐ köynəklər
-

Sual: Aşağıdakı trikotaj mallarından hansı mal kişi üst trikotaj mallarına aiddir? (Çəki: 1)

- ☐ yubkalar
 - ☐ donlar
 - ☒ cemperlər
 - ☐ jaketlər
 - ☐ üst köynəyi
-

Sual: Üst trikotaj məmulatları üçün ən əsas olan istehlak xassəsi hansıdır? (Çəki: 1)

- ☐ məsaməliliyi
 - ☐ elastikliyi
 - ☐ gigiyenikliyi
 - ☒ istilik və hava keçirməsi
 - ☐ optiki xassəsi
-

Sual: Plastik defyormasiya hansı tikili mal qrupuna aid edilir? (Çəki: 1)

- ☐ xəzdən olan mallara
 - ☒ trikotaj mal qrupuna
 - ☐ tikili mallara
 - ☐ ayaqqabı mallarına
 - ☐ keramik mallarına
-

Sual: Trikotajın ilməvari quruluşu nəyi təmin edir? (Çəki: 1)

- ☐ sökülməsini
- ☐ çəkisini
- ☒ uzanmasını və elastikliyi

- ☐ istilik saxlama xassəsini
 - ☐ möhkəmliyini
-

Sual: Əlcəklərdə ölçü hansı barmaqlar arasında götürülür? (Çəki: 1)

- ☐ baş barmaqla sonuncu barmaq arasında
 - ☐ baş barmaqla üçüncü barmaq arasında
 - ☐ baş barmaqla işarə barmağı arasında
 - ☒ baş barmaqla işarə barmaqları oturacaqların arasında
 - ☐ baş barmaqla dördüncü barmaq arasında
-

Sual: Bu xassələrdən hansı trikotajın xassə göstəricisinə aid deyildir? (Çəki: 1)

- ☐ trikotajın uzanması
 - ☐ trikotajın sökülməsi
 - ☐ trikotajın hava keçirməsi
 - ☒ zərbəyə davamlılığı
 - ☐ forma saxlaması
-

Sual: Qadın corabları quruluşuna görə neçə hissəyə bölünür? (Çəki: 1)

- ☐ 5
 - ☐ 6
 - ☒ 7
 - ☐ 8
 - ☐ 9
-

Sual: Uşaq corabları quruluşuna görə neçə hissəyə bölünür? (Çəki: 1)

- ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: Kişi corabları quruluşuna görə neçə hissəyə bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
-

Sual: Trikotajın uzanması onun nəyinin dəyişilməsinə səbəb olur? (Çəki: 1)

- ☐ görünüşünün
 - ☐ qalınlığının
 - ☐ fasonunun
 - ☐ rənginin
 - ☒ formasının
-

Sual: Trikotajın sıxlığı nə ilə təyin edilir (Çəki: 1)

- ☐ ilmələrin həcmi ilə
 - ☒ ilmələrin sayı ilə
 - ☐ ilmələrin rəngi ilə
 - ☐ ilmələrin yerləşməsi ilə
 - ☐ ilmələrin sıxlığı ilə
-

Sual: Təyinatına görə geyim malları neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
-

Sual: Qadın trikotaj corablar hansı ölçülərdə istehsal olunur? (Çəki: 1)

- ☐ 18-20
 - ☐ 10-12
 - ☒ 23-25, 27-29, 31-33
 - ☐ 35-37
 - ☐ 38-40
-

Sual: Kişi corabları hansı ölçülərdə buraxılır? (Çəki: 1)

- ☐ 19-21
 - ☐ 20-22
 - ☐ 40-50
 - ☒ 23-33
 - ☐ 50-55
-

Sual: . Aşağıdakı istehsal prosesindən hansı trikotaj məmulatının istehsalına aid edilmir? (Çəki: 1)

- ☐ modelləşdirmə
 - ☐ biçmə
 - ☒ bişirmə
 - ☐ tikmə
 - ☐ bəzəndirmə
-

Sual: Trikotaj maşınlarının sinfi nə ilə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ ilmələrin sayı
 - ☐ toxunuş
 - ☒ iynələrin sayı
 - ☐ tikişin növü
 - ☐ materialın növü
-

Sual: Respublikaya daxil olan tikili mallar kimlər tərəfindən keyfiyyətə yoxlanılır? (Çəki:

1)

- ☐ həkimlər
 - ☐ mühəndislər
 - ☒ əmtəəşünas-ekspertlər
 - ☐ fəhlələr
 - ☐ bioloqlar
-

Sual: Uzunömürlülük xassəsi tikili malların hansı xassə göstəricilərinə aid edilir? (Çəki: 1)

- ☐ ergonomik
 - ☐ estetik
 - ☒ yararlılıq
 - ☐ kommersiya
 - ☐ istismar
-

Sual: Qadın və kişi paltolarında neçə sayda nöqsana yol verilər bilər? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Kiçik yaşlı uşaqlar üçün aşağıdakı ölçülərdən hansı uyğun gəlir? (Çəki: 1)

- ☐ 44-46
 - ☐ 38-40-42
 - ☒ 24-26
 - ☐ 28-30
 - ☐ 32-34-36
-

Sual: Qadın əlcəkləri hansı ölçülərdə istehsal edilir? (Çəki: 1)

- ☐ 6,7,8,9
 - ☒ 7,8,9,10
 - ☐ 10,11,12,13
 - ☐ 14,15,16,17
 - ☐ 18,19,20,21
-

Sual: Kişi köynəklərində ölçülər nəyə əsasən aparılır? (Çəki: 1)

- ☐ döş qəfəsi yarımçevrəsinə görə
 - ☐ bel yarımçevrəsinə görə
 - ☒ boynun çevrəsinə görə
 - ☐ qolun uzunluğuna görə
 - ☐ omba yarımçevrəsinə görə
-

Sual: Beynəlxalq ölçü vahidlərindən hansı 46 ölçüyə uyğundur? (Çəki: 1)

- ☐ XXS

- ☐ XS
☒ S
☐ M
☐ L
-

Sual: Tikili mallar təyinatına görə neçə sinfə bölünürlər? (Çəki: 1)

- ☐ 1
☐ 3
☐ 4
☐ 6
☒ 5
-

Sual: Tikili malların istehsalı zamanı hansı ölçülərdən istifadə edilir? (Çəki: 1)

- ☐ uzunluq ölçü vahidi
☐ zaman ölçü vahidi
☐ sürət ölçü vahidi
☒ ölçü vahidi, boy, doluluq
☐ çəki, ölçü vahidi
-

Sual: Hörülmə növünə görə trikotaj neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 3
☐ 4
☐ 5
-

Bölmə: 0501

Ad	0501
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təbii gönlər nədə hazırlanır? (Çəki: 1)

- ☐ polimer
☒ gön xammalı
☐ toxuculuq materialı
☐ rezin
☐ keçə
-

Sual: Ayaqqabının üzü üçün olan süni materiallar hansılardır? (Çəki: 1)

- ☐ birqat kirza

- ☐ sintetik gön
- ☐ iynə keçirilmiş material velyur
- ☐ bütün növ gönlər
- ☒ parça, trikotaj, toxunmamış materiallar

Sual: Ayaqqabı istehsalı nədən başlanır? (Çəki: 1)

- ☐ avtomatlaşma
- ☐ qəlib
- ☐ arayışlama
- ☒ modelləşmə və quraşdırma
- ☐ avadanlıq

Sual: Hansı nöqsanlara ayaqqabıda icazə verilir? (Çəki: 1)

- ☐ kiflənmə
- ☐ çirklənmə
- ☒ quruma
- ☐deşilmə
- ☐ cızılma

Sual: Xəz-dəri mallarına nələr aid edilir? (Çəki: 1)

- ☒ xəz xammalı, yarımfabrikat, hazır məmulat
- ☐ toxuculuq malları
- ☐ trikotaj
- ☐ heyvan dəriləri
- ☐ toxunmamış materiallar

Sual: Göstərilənlərdən hansı xəz geyimləri çeşidinə aid edilmir? (Çəki: 1)

- ☐ palto
- ☐ jilet
- ☐ manto
- ☐ yarım manto
- ☒ şalvar

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Şüşənin alınması üçün istifadə edilən xammal hansıdır? (Çəki: 1)

- ☒ kvarts qumu

- ☐ kaolin gili
 - ☐ bentonit
 - ☐ əhəng
 - ☐ tabaşir
-

Sual: Hansı metal oksidi şüşənin keyfiyyətini aşağı salır? (Çəki: 1)

- ☐ SiO₂
 - ☐ CaO
 - ☐ MgO
 - ☒ Fe₂O₃
 - ☐ Na₂O
-

Sual: Hansı metal oksidi şüşənin möhkəmliyini yüksəldir? (Çəki: 1)

- ☐ Fe₂O₃
 - ☒ B₂O₃
 - ☐ Na₂O
 - ☐ K₂O
 - ☐ MgO
-

Sual: Billur məmulatlar əsasən hansı naxışla bəzəndirilir? (Çəki: 1)

- ☒ almaz naxışları
 - ☐ tutqun lent
 - ☐ mərmər
 - ☐ rəngli şüşə
 - ☐ irrizasiya
-

Sual: . Keramika məmulatlarının istehsalında ən çox hansı xammaldan istifadə olunur? (Çəki: 1)

- ☐ sement
 - ☐ ağac
 - ☒ gil
 - ☐ laminat
 - ☐ polimer
-

Sual: Kaşı məmulatı çinidən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ ağırlığı
 - ☐ yüngüllüyü
 - ☒ məsaməliliyi
 - ☐ məsaməsizliyi
 - ☐ rəngi
-

BÖLMƏ: 1002

Ad

1002

Suallardan

51

Maksimal faiz	51
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: İstifadə məqsədinə görə bütün elektrik mallarını neçə qrupa ayırmaq olar? (Çəki: 1)

- ☒ 16
- ☐ 6
- ☐ 12
- ☐ 26
- ☐ 16

Sual: Hər bir məhsul təsnifatçıya uyğun olaraq neçə rəqəmlə kodlaşdırılır? (Çəki: 1)

- ☒ 9
- ☐ 10
- ☐ 8
- ☐ 7
- ☐ 12

Sual: Təsnifatçıya uyğun olaraq kodlaşdırılan il kiki rəqəm nəyi göstərir? (Çəki: 1)

- ☒ məhsulun sinfini
- ☐ yarım sinfini
- ☐ qrupunu
- ☐ yarım qrupunu
- ☐ növünü

Sual: Kodlaşdırmanın üçüncü rəqəmi nəyi göstərir? (Çəki: 1)

- ☒ yarım sinfini
- ☐ daxilə kodlaşmasını
- ☐ qrupunu
- ☐ yarım qrupunu
- ☐ sinfini

Sual: Məhsulun kodlaşdırılmasına hansı aiddir? (Çəki: 1)

- ☒ hamısı
- ☐ yarım sinfi
- ☐ növü
- ☐ yarım qrupu
- ☐ qrupu

Sual: «0» sinfinə hansı cihaz və maşına aiddir? (Çəki: 1)

- ☒ mühafizə qatı və yerlə əlaqələndirmə qurğusu olmayan
- ☐ birləşdirmə şnurunu olan cihazlar

- ☐ torpaqlama tipli olmayan
 - ☐ torpaqlama sıxıcısı olan və ayrılmayan
 - ☐ torpaqlama kontaktı olan
-

Sual: «01» sinfinə hansı aiddir? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ qoruyucu mühafizə qatı
 - ☐ torpaqlama tipli olmayan
 - ☐ birləşdirici şnurunu olan
 - ☐ torpaqlama sıxıcısı olan və ayrılmayan
-

Sual: «III» sinfə hansı aiddir? (Çəki: 1)

- ☒ 360 V-dan yuxarı gərginlikdə işləyən cihazlar
 - ☐ ikiqat və ya gücləndirilmiş izoləsi torpaqlama qurğusu olmayan cihazlar
 - ☐ birləşdirici şnurunu olan
 - ☐ torpaqlama tipli olmayan
 - ☐ yerlə əlaqələndirmə qurğusu olmayan
-

Sual: Hansı «I» sinfə aiddir? (Çəki: 1)

- ☒ heç biri
 - ☐ torpaqlama tipli olmayan
 - ☐ birləşdirici şnurunu olan
 - ☐ torpaqlama şnurunu olan və ayrılmayan
 - ☐ yerlə əlaqələndirmə qurğusu olmayan
-

Sual: İzolənin müqaviməti nə ilə müəyyənləşir? (Çəki: 1)

- ☒ meqametr
 - ☐ psixrometr
 - ☐ barometr
 - ☐ voltmetr
 - ☐ ampermetr
-

Sual: Sınaqdan əvvəl cihaz rütubət kamerasında hansı temperatur və nisbi rütubətdə saxlanmalıdır? (Çəki: 1)

- ☒ 20-300, 93±2%
 - ☐ 15-250, 90±1%
 - ☐ 25-300, 95±5%
 - ☐ 15-300, 93±5%
 - ☐ 15-200, 92±2%
-

Sual: «II» sinif və qızdırıcı cihazların yoxlanmasında nədən istifadə olunur? (Çəki: 1)

- ☒ sınaq mili
- ☐ sınaq barmağı
- ☐ mino

- ☐ oksid örtüyü
 - ☐ kağız materialı
-

Sual: İzolənin müqaviməti sabit cərəyanın hansı gərginliyində meqametrlə müəyyən edilir? (Çəki: 1)

- ☒ 500 V
 - ☐ 600 V
 - ☐ 1500 V
 - ☐ 400 V
 - ☐ 700 V
-

Sual: Cərəyan sızması hansı vasitə ilə ölçülür? (Çəki: 1)

- ☒ mili ampermetr
 - ☐ ampermetr
 - ☐ voltmetr
 - ☐ cərəyan şiddəti
 - ☐ meqametr
-

Sual: Cihazlar rütubətə davamlılığını görə necə olurlar? (Çəki: 1)

- ☒ yuxarıdakıların hamısı
 - ☐ müdafiə olunmayan
 - ☐ damcıdan qorunan
 - ☐ çilənmədən qorunan
 - ☐ sukeçirməz olurlar
-

Sual: İqlim faktorlarındakı «TS» nədir? (Çəki: 1)

- ☒ quru tropik
 - ☐ tropik
 - ☐ bütün klimatik zonalar üçün
 - ☐ rütubətli tropik
 - ☐ mülayim
-

Sual: Rütubətli tropik necə işarə olunur? (Çəki: 1)

- ☒ TV
 - ☐ T
 - ☐ TS
 - ☐ O
 - ☐ U
-

Sual: İqlim rayonlarında istismar kateqoriyalarındakı 4-cü nədir? (Çəki: 1)

- ☒ təbii ventilyasiyalı tikililərdə işləmək
- ☐ açıq havada işləmək
- ☐ çadırlarda, talvar altında işləmək
- ☐ rütubəti yüksək olan tikililərdə işləmək

☐ rütubət dəyişkənliyinin olduğu tikililərdə işləmək

Sual: İqlim rayonlarında istismar kateqoriyalarına aiddir? (Çəki: 1)

- ☒ heç biri
 - ☐ TS
 - ☐ T
 - ☐ TV
 - ☐ U
-

Sual: Funksional tələb nədir? (Çəki: 1)

- ☒ məmulatın öz təyinatına uyğun olması
 - ☐ yeni növ maşın və cihaza tələbat
 - ☐ istismar zamanı məmulat davamlı olmalıdır
 - ☐ elektrik şəbəkəsi üçün işlədilən naqillər mütləq misdən olmalıdır
 - ☐ kimyəvi maddələrlə zəhərlənməməli və yanğın təhlükəsi yaratmamalı
-

Sual: Cihazların daxili elektrik şəbəkəsi üçün işlənən naqıl nədən olmalıdır? (Çəki: 1)

- ☒ misdən
 - ☐ alüminiumdan
 - ☐ poladdan
 - ☐ qurğuşundan
 - ☐ dəmirdən
-

Sual: Plastik borucuq cihazı nədən qoruyur? (Çəki: 1)

- ☒ hamısından
 - ☐ dartılmadan
 - ☐ burulmadan
 - ☐ əzilmədən
 - ☐ sürtünmədən
-

Sual: Cərəyan keçirmə cəhətdən daha təhlükəsiz hesab olunan siniflər hansılardır? (Çəki: 1)

- ☒ II və III
 - ☐ I və II
 - ☐ 0 və 1
 - ☐ I və III
 - ☐ 01 və I
-

Sual: Elektrik cihazların keyfiyyət göstəriciləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 6
 - ☐ 3
 - ☐ 5
 - ☐ 7
-

Sual: Elektrik cihazının keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ funksional
 - ☐ istismarın rahatlığı
 - ☐ rəng tərtibatı
 - ☐ miqyaslılığı
 - ☐ antropometrik
-

Sual: Elektrik cihazının keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ funksional
 - ☐ istismar
 - ☐ estetik
 - ☐ ekonomik
-

Sual: Etibarlılıq özündə nəyi birləşdirir? (Çəki: 1)

- ☒ uzunömürlülük
 - ☐ fizioloji
 - ☐ səthin keyfiyyəti
 - ☐ işləmə müddəti
 - ☐ tərtibat bütövlüyü
-

Sual: Aşağıdakılardan hansı ergonomik tələblərə aiddir? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ fizioloji
 - ☐ psixofiziki
 - ☐ psixoloji
 - ☐ gigiyenik
-

Sual: İqtisadi tələblər nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ elektrik mallarının istismarının səmərəliliyi, elektrik enerjisi sərfinə qənaəti
 - ☐ cihazların və maşınların istismarı zamanı insanlar üçün optimal şəraitin yaradılması
 - ☐ keyfiyyətini şərtləndirən xüsusiyyətlərin məcmusu
 - ☐ layihələndirilmiş istismar müddətində işləmək qabiliyyəti
 - ☐ cihazların və maşınların yüksək etibarlılığı
-

Sual: Bunlardan hansı estetik tələblərə daxildir? (Çəki: 1)

- ☒ qeyd olunanların hamısı
 - ☐ formasının rasionallığı
 - ☐ konstruksiyanın xarici elementlərinin uyğunluğu
 - ☐ firma nişanının ifadəliliyi
 - ☐ birləşdirmə xətlərinin keyfiyyətli icrası
-

Sual: İstismar keyfiyyət göstəriciləri neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3

- ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Etibarlılıq göstəricilərinin seçimi nədən asılıdır? (Çəki: 1)

- ☒ hamısından
 - ☐ məmulatın təmir olunub-olunmamasından
 - ☐ onun istismar rejimindən
 - ☐ iş zamanı dayanmasının nəticələrindən
 - ☐ heç biri
-

Sual: Müntəzəmlilik göstəriciləri arasında hansı daha tez-tez istifadə olunur? (Çəki: 1)

- ☒ müntəzəm işləmə ehtimalı
 - ☐ dayanmaların intensivliyi
 - ☐ son həddə qədər istismarı
 - ☐ təmirə yararlılıq
 - ☐ saxlanma qabiliyyəti
-

Sual: Bunlardan hansı ergonomik göstəricilərə aiddir? (Çəki: 1)

- ☒ səs-küy səviyyəsi
 - ☐ psixofizioloji
 - ☐ tərtibat bütövlüyü
 - ☐ pərakəndə satış qiyməti
 - ☐ antropometrik
-

Sual: Ergonomik göstərici hansıdır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ istismarın rahatlığı
 - ☐ idarəetmə orqanlarının yerləşməsi və formaları
 - ☐ rəng seçiminin psixoloji təsiri
 - ☐ səthinin zədəli olmaması
-

Sual: Elektrik məmulatlarının keyfiyyəti necə qiymətləndirilməlidir? (Çəki: 1)

- ☒ vahid, kompleks, integral
 - ☐ integral
 - ☐ vahid, differensiallaşdırılmış
 - ☐ kompleks, differensiallaşdırılmış
 - ☐ vahid, kompleks
-

Sual: Nişan üzərində hansı göstəricilər göstərilir? (Çəki: 1)

- ☒ cərəyan vurmada müdafiə dərəcəsi
- ☐ cihazın adı və növü
- ☐ qəbz çəkisi

- ☐ DÖST 14192-77-yə uyğun manipulyasiya nişanı
 - ☐ heç biri
-

Sual: Fərdi qablaşdırılmada hansılar göstərilir? (Çəki: 1)

- ☒ istehsalçı müəssisənin adı və ya əmtəə nişanı
 - ☐ funksional təyinatına görə tipi
 - ☐ cihazın hərflərlə qeydiyyatı
 - ☐ cərəyan vurmada müdafiə dərəcəsi
 - ☐ heç biri
-

Sual: Beynəlxalq daşınmalarda yeşiklərin çəkisi nə qədər olmamalıdır? (Çəki: 1)

- ☒ 50 kq-dan artıq
 - ☐ 65 kq-dan artıq
 - ☐ 70 kq-dan az
 - ☐ 60 kq-dan az
 - ☐ 55 kq-dan çox
-

Sual: Elektrik və məişət maşınları neçə dərəcə temperatur və nisbi rütubətdə saxlanmalıdır? (Çəki: 1)

- ☒ 50C-dən yuxarı, 80%-dən artıq olmayan
 - ☐ 30C, 75%
 - ☐ 50C, 85%
 - ☐ 70C, 90%
 - ☐ 100C, 95%
-

Sual: Naqıl necə olur? (Çəki: 1)

- ☒ metal və ya qeyri-metal müdafiə örtüklü
 - ☐ paralel qoyulmuş damarlı
 - ☐ burulmuş qoyulmuş damarlı
 - ☐ iki və daha çox yumşaq
 - ☐ zirehli və ya qoruyucu örtüklü
-

Sual: Cərəyan daşıyıcı damarlar nədən hazırlanır? (Çəki: 1)

- ☒ miss və alüminiumdan
 - ☐ sinklənmiş poladdan
 - ☐ yalnız misdən
 - ☐ yalnız alüminiumdan
 - ☐ heç birindən
-

Sual: Cərəyan daşıyıcı damarlar neçə növdə istehsal olunur? (Çəki: 1)

- ☒ 4
- ☐ 5
- ☐ 3
- ☐ 6

Sual: Cərəyan daşıyıcı damarlar hansılardır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ normal
 - ☐ əyilən
 - ☐ yüksək əyilən
 - ☐ xüsusi ilə əyilən
-

Sual: Az radiuslu əyilmə işlərində istifadə olunan naqıl hansı növdədir? (Çəki: 1)

- ☒ yüksək əyilən
 - ☐ normal
 - ☐ əyilən
 - ☐ xüsusi ilə əyilən
 - ☐ heç biri
-

Sual: Hərəkətsiz çəkilmə üçün nəzərdə tutulan naqillər hansı növdədir? (Çəki: 1)

- ☒ normal
 - ☐ əyilən
 - ☐ yüksək əyilən
 - ☐ xüsusi ilə əyilən
 - ☐ hamısı
-

Sual: Kabel məhsullarının izolə materialları hansılardır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ rezin
 - ☐ elektroizolyasiya lakı
 - ☐ ipək
 - ☐ yağ-kanifol məhluluna hopdurulmuş kabel kağızı
-

Sual: Məhsulun təyinatından asılı olaraq izoləsinin qalınlığı neçədir? (Çəki: 1)

- ☒ 0,05-3 mm
 - ☐ 0,04-5 mm
 - ☐ 0,05-7 mm
 - ☐ 0,03-5 mm
 - ☐ 0,5-3 mm
-

Sual: Kabeli mexaniki zədələrdən qorumaq üçün kabelin üstünə sarınan sinklənmiş poladdan lent və yaxud məftil nədir? (Çəki: 1)

- ☒ kabel zirehi
 - ☐ minalanmış naqıl
 - ☐ naqilin sarğısı
 - ☐ kabel qoruyucu örtüyü
 - ☐ heç biri
-

Sual: Naqilin sarğısı nədir? (Çəki: 1)

- ☒ naqilin üzərinə sap və yaxud iplikdən olan izolə qatının vintvari sarınması
- ☐ baraban katuskalarda göndərilən kabel və naqillərin metr ilə örtülmüş minimum uzunluğu
- ☐ baraban üzünün destimetr ilə ölçülən diametri
- ☐ kiçik en kəsiyinə malik miss və alüminium damarı
- ☐ baraban üzünün destimetri

Sual: Naqillərin inşaat uzunluğu nə qədər olmalıdır? (Çəki: 1)

- ☒ 100 m-dən az olmamalı
- ☐ 90 m
- ☐ 50 m
- ☐ 80 m
- ☐ 70 m

Bölmə: 1101

Ad	1101
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sellülozanın molekulları hansı quruluşa malikdir? (Çəki: 1)

- ☒ zəncirvari
- ☐ xətti
- ☐ şaxəli
- ☐ çoxbucaqlı
- ☐ həlqəvari

Sual: Hopdurulma dərəcəsinə görə lentlər neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 5
- ☐ 3
- ☐ 2
- ☐ 4
- ☐ 6

Bölmə: 1202

Ad	1202
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	☒

Sual: Radiotexnikada daha çox tətbiq olunan cihaz? (Çəki: 1)

- ☒ rezistor
 - ☐ termistor
 - ☐ fotoelektrik
 - ☐ kondensator
 - ☐ transformator
-

Sual: Rezistor cərəyan keçirən müqavimətinə görə neçə cür olur? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Rezistorlar göstərdiyi müqavimətə görə neçə cür olur? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Rezistorların ölçü vahidi kimi nə götürülür? (Çəki: 1)

- ☒ Om, Kom, Mom
 - ☐ m, mm, km
 - ☐ vt, kVt, mvt
 - ☐ kc, mmc, Mc
 - ☐ pa, kPa, Mpa
-

Sual: Simsiz rezistorlara nəyi göstərmək olar? (Çəki: 1)

- ☒ MLT, MT, ULT, ULI
 - ☐ ALT, AT, ALI, ATL
 - ☐ BLT, BT, BLI, BLU
 - ☐ CLT, CB, CLI, CLU
 - ☐ BLI, CBL, ALT, ALI
-

Sual: Hansı rezistor istiyə davamlıdır? (Çəki: 1)

- ☒ MT
 - ☐ MLI
 - ☐ ALT
 - ☐ BLI
 - ☐ ALI
-

Sual: SP rezistoru neçə tipdə istehsal olunur? (Çəki: 1)

- ☒ 5
 - ☐ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 6
-

Sual: Kondensator neçə elektrik keçiricisindən ibarətdir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Məişətdə işlədilən radioqəbuledicidə tutumun kənara çıxma həddi nə qədərdir? (Çəki: 1)

- ☒ müsbət mənfi 5%, müsbət mənfi 3%
 - ☐ müsbət mənfi 5%, müsbət mənfi 10%
 - ☐ müsbət mənfi 10%, müsbət mənfi 20%
 - ☐ müsbət mənfi 15%, müsbət mənfi 30%
 - ☐ müsbət mənfi 20%, müsbət mənfi 30%
-

Sual: Tutumun istilik əmsalı müsbət olan kondensatorlar hansı qrupa aiddir? (Çəki: 1)

- ☒ S və R
 - ☐ M və D
 - ☐ S və D
 - ☐ M və R
 - ☐ N və G
-

Sual: Tutumun istilik əmsalı mənfi olan kondensatorlar hansı qrupa daxildir? (Çəki: 1)

- ☒ M, D, KP
 - ☐ S və R
 - ☐ M, S, R
 - ☐ KP, S, R
 - ☐ M, D, R
-

Sual: Tutum hansı vahidlə ölçülür? (Çəki: 1)

- ☒ mkF, nF, pF
 - ☐ c, kc, mc
 - ☐ om, kom, mom
 - ☐ m, km, sm
 - ☐ kq, mq, ton
-

Sual: Tutumun dəyişməsinə görə kondensatorlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Keramika kondensatorlar hansı formada hazırlanır? (Çəki: 1)

- ☒ disk və trubka
 - ☐ düzbucaqlı və üçbucaqlı
 - ☐ kvadrat və disk
 - ☐ dairə və oval
 - ☐ romb və dairə
-

Sual: Hansı rəngli kondensatorlar termostabil adlanır? (Çəki: 1)

- ☒ mavi, boz
 - ☐ qara, ağ
 - ☐ qırmızı, boz
 - ☐ yaşıl, sarı
 - ☐ ağ, qırmızı
-

Sual: Formasına görə kağız kondensatorlar hansı formada olur? (Çəki: 1)

- ☒ yastı və silindrik
 - ☐ düzbucaqlı və dairə
 - ☐ kvadrat və yastı
 - ☐ üçbucaqlı və yastı
 - ☐ romb və kvadrat
-

Sual: Lentvari kondensatorda dielektrik qatı kimi nədən istifadə olunur? (Çəki: 1)

- ☒ polistirol, ftoroplast
 - ☐ polivinol, ftoroplast
 - ☐ benzol, polivinol
 - ☐ ftoroplast, benzol
 - ☐ stirol, benzol
-

Sual: Şaxtaya davamlılığına görə elektrolitik kondensatorlar neçə cür olur? (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 7
-

Sual: Dəyişən tutumlu kondensatorlarda dielektrik materialı kimi nədən istifadə olunur? (Çəki: 1)

- ☒ havadan

- ☐ sudan
 - ☐ şüşədən
 - ☐ enerjiden
 - ☐ gücdən
-

Sual: Turbavari kondensator hansıdır? (Çəki: 1)

- ☒ KT
 - ☐ KD
 - ☐ KSO
 - ☐ KDO
 - ☐ KMO
-

Sual: Disk formalı kondensator hansıdır? (Çəki: 1)

- ☒ KD
 - ☐ KT
 - ☐ KSO
 - ☐ KOM
 - ☐ KMO
-

Sual: Silyudalı kondensator hansıdır? (Çəki: 1)

- ☒ KSO
 - ☐ KD
 - ☐ KT
 - ☐ KLO
 - ☐ KMT
-

Sual: Prinsipial sxemdə antenna necə yerləşdirilir? (Çəki: 1)

- ☒ sol tərəfdə yuxarıda
 - ☐ sol tərəfdə aşağıda
 - ☐ sağ tərəfdə aşağıda
 - ☐ sağ tərəfdə yuxarıda
 - ☐ mərkəzdə
-

Sual: Lampalı radioqəbuledicilər işləmə prinsipinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Havası sorulmuş xüsusi formalı şüşə ballon nə adlanır? (Çəki: 1)

- ☒ ikonoskop
- ☐ bidikon
- ☐ superortigen

- ☐ kineskop
 - ☐ vakuum diodu
-

Sual: Ikonoskopun geniş hissəsində nə yerləşdirilmişdir? (Çəki: 1)

- ☒ slyudalı lövhə
 - ☐ katod
 - ☐ anod
 - ☐ anod, katod
 - ☐ slyudalı lövhə, anod
-

Sual: Televizorun idarə elementlərini hansı hissələrə bölürlər? (Çəki: 1)

- ☒ əsas və köməkçi
 - ☐ əsas
 - ☐ köməkçi
 - ☐ I və II
 - ☐ I, II, III
-

Sual: III sinif lampalı televizorların sxemi radiolampa və neçə yarımkeçirici cihazdan ibarətdir? (Çəki: 1)

- ☒ 14:14
 - ☐ 13:13
 - ☐ 10:12
 - ☐ 8:8
 - ☐ 7:7
-

Sual: Televizorun saxlandığı otağın temperaturu nə qədərdir? (Çəki: 1)

- ☒ 15□50
 - ☐ 20□250
 - ☐ 25□300
 - ☐ 30□350
 - ☐ 35□400
-

Sual: Telefizorun saxlandığı otağın nisbi rütubəti nə qədərdir? (Çəki: 1)

- ☒ 65□5%
 - ☐ 65□67%
 - ☐ 70□75%
 - ☐ 75□78%
 - ☐ 80□82%
-

Sual: Kineskopun ağ işıqlandığını hansı hərf göstərir? (Çəki: 1)

- ☒ B
- ☐ A
- ☐ C
- ☐ D

☒ M

Sual: Kineskopun rəngli olduğunu göstərən hərflə hansıdır? (Çəki: 1)

- ☒ S
 - ☐ A
 - ☐ B
 - ☐ M
 - ☐ N
-

Sual: Səsin mexaniki yazılmasının ilk ixtiraçısı kim olub? (Çəki: 1)

- ☒ Edison
 - ☐ Faradey
 - ☐ Coul
 - ☐ Eynşteyn
 - ☐ Nyuton
-

Sual: Edison neçənci ildə səsyazma aparatını kəşf edib? (Çəki: 1)

- ☒ 1887
 - ☐ 1777
 - ☐ 1778
 - ☐ 1804
 - ☐ 1800
-

Sual: İlk ferromaqnit lenti harada nümayiz etdirilib? (Çəki: 1)

- ☒ Almaniya
 - ☐ Londonda
 - ☐ Fransada
 - ☐ İtaliya
 - ☐ Rusiyada
-

Sual: Maqnit başlanğıcının neçə funksiyası var? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Giriş həssaslığı nə ilə ölçülür? (Çəki: 1)

- ☒ mikrovolt, millivolt
 - ☐ coul, millicoul
 - ☐ hers, millihers
 - ☐ nyuton, millinyuton
 - ☐ paskal, meqapaskal
-

Bölmə: 1302

Ad	1302
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Fotoaparatin quruluşu haqqında ilk elmi fikri kim söyləmişdir? (Çəki: 1)

- ☒ B.Roççer
- ☐ S.L.Levitski
- ☐ I.N.Filippin
- ☐ I.V.Boldırev
- ☐ A.A.Lebedev

Sual: Bükülən dəri fotoapparat kim tərəfindən neçənci mldə ixtira edilmişdir? (Çəki: 1)

- ☒ S.I.Levitski - 1847
- ☐ Qrexov - 1839
- ☐ I.N.Filippin - 1856
- ☐ I.V.Boldırev - 1878
- ☐ Kozlovski – 1889

Sual: I.V.Boldırevin nailiyyətlərinə aiddir: (Çəki: 1)

- ☒ qısa fokuslu obyektivin düzəldilməsi və neqativ şəffaf plyonkanın ixtirası
- ☐ səyar fotolaboratoriyanın düzəldilməsi və fotoaparatin quruluşu haqqında ilk fikir
- ☐ qısa fokuslu obyektivin düzəldilməsi və bükülən dəri fotoaparatin ixtirası
- ☐ üçqat plyonkada rəngli fotosəklin alınması
- ☐ daqerrotipiyada olan parıltının yox edilməsi və onun görünüşünün yaxşılaşdırılması

Sual: Səyyar fotolaboratoriyanın düzəldilməsi hansı alimin adı ilə bağlıdır? (Çəki: 1)

- ☒ I.N.Filippin
- ☐ S.L.Levitski
- ☐ I.V.Boldırev
- ☐ B.Roççer
- ☐ A.A.Lebedev

Sual: Doğru olmayan variantı seçin (Çəki: 1)

- ☒ A.A.Lebedev – neqativ şəffaf plyonkanın ixtirası
- ☐ I.N.Filippin – fotolaboratoriyanın düzəldilməsi
- ☐ I.V.Boldırev – qısa fokuslu obyektivin düzəldilməsi
- ☐ S.L.Levitski – bükülən dəri fotoaparatin ixtirası
- ☐ B.Roççer – fotoaparatin quruluşu haqqında ilk elmi fikri söyləmişdir

Sual: Fotoşəklin alınması prosesində düzgün ardıcılığı göstərin: (Çəki: 1)

- ☒ şəkil çəkmək, neqativ, pozitiv prosesi
 - ☐ əliziki-kimyəvi, şəkil çəkmək, pozitiv prosesi
 - ☐ pozitiv, neqativ, şəkil çəkmək prosesi
 - ☐ fiziki-kimyəvi, pozitiv, şəkil çəkmək prosesi
 - ☐ şəkil çəkmək, fiziki-kimyəvi, pozitiv prosesi
-

Sual: Neqativ materialının ölçüsündən asılı olaraq fotoaparatlar neçə əsas qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 2
 - ☐ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Hansı fotoaparatlara dayaqlı kameralar da deyilir? (Çəki: 1)

- ☒ plastinka və yaxud müxtəlif formalı plyonka işlədilən fotoaparatlar
 - ☐ diyircəkli plyonka işlədilən fotoaparatlar
 - ☐ müasir rəqəmli fotoaparatlar
 - ☐ standart ölçüdə olmayan ensiz plyonkalar
 - ☐ müasir rəqəmli plyonkalı fotoapparat
-

Sual: Eni 6 sm olan diyircəkli plyonka işlədilən fotoapparat deyil (Çəki: 1)

- ☒ Vostok
 - ☐ Lyubitel
 - ☐ Moskva
 - ☐ Iskra
 - ☐ Şkolnik
-

Sual: Aşağıdakılardan hansı dayaqlı kamera markasıdır? (Çəki: 1)

- ☒ Fotokor
 - ☐ FED
 - ☐ Mir
 - ☐ Çayka
 - ☐ Veqa
-

Sual: Aşağıdakılardan hansı fotokameradır? (Çəki: 1)

- ☒ fotoaparatın gövdəsi
 - ☐ obyektiv
 - ☐ məsafə şkalası
 - ☐ çaxmaq
 - ☐ avtotətik
-

Sual: Fotoaparatlar üçün neçə növ gövdədən istifadə edilir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 1
 - ☐ 5
 - ☐ 6
-

Sual: Fotoaparatin gövdəsi nədən hazırlanır? (Çəki: 1)

- ☒ yüngül metal ərintiləri və ya plastik kütlə
 - ☐ gön və ya plastik kütlə
 - ☐ metal ərintiləri və süni gön
 - ☐ təbii və ya süni gön
 - ☐ plastik kütlə və ya təbii gön
-

Sual: Işıq gücü üçün xarakterik deyil: (Çəki: 1)

- ☒ işığa həssas materialı işıqdan qorumaq üçündür
 - ☐ dəqiq linzalarla təchiz edilir
 - ☐ gözcüyün diametrinin kvadratı ilə düz mütənasibdir
 - ☐ fokus məsafəsinin kvadratı ilə tərs mütənasibdir
 - ☐ obyektivin ekranı işıqlandırma dərəcəsidir
-

Sual: Hansı variantda işıq gücünün düzgün tərəfi verilmişdir? (Çəki: 1)

- ☒ obyektivin ekranı işıqlandırma dərəcəsidir
 - ☐ fotoşekli çəkilən obyektədən fotoapparat arasında olan məsafəni təyin etmək üçündür
 - ☐ işığa həssas materialı işıqdan qorumaq üçündür
 - ☐ işığa həssas neqativ materialının üzərinə obyektivdən keçən işığın düşmə müddətini tənzimləmək üçündür
 - ☐ şəkil çəkilən zaman fotoaparatin ştativə geydirilməsi üçündür
-

Sual: Ölkəmizdə neçə növ fotoobyektiv istehsal olunur? (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 1
 - ☐ istehsal olunmur
-

Sual: Bir obyektivli güzgülü fotoapparat markasıdır: (Çəki: 1)

- ☒ Start
 - ☐ Zenit-E
 - ☐ Zenit-TTL
 - ☐ FED
 - ☐ Zorki
-

Sual: Aşağıdakılardan hansı yanlışdır? (Çəki: 1)

- ☒ diafraqmanın əsas vəzifəsi fokusun dəqiqliyini müəyyən etməkdir

- ☐ obyektivin sağ ayağına yazılmış şkalaya məsafə şkalası deyilir
 - ☐ çaxmağın pərdəni açıb bağladığı müddət gözləmə müddəti adlanır
 - ☐ obyektiv dəqiq linzalarla təchiz edilir
 - ☐ obyektivin ekranı işıqlandırma dərəcəsinə onun işıq gücü deyilir
-

Sual: Çaxmaqda uzunmüddətli gözləmə vaxtı üçün olan şkala hansı hərflə işarə edilir? (Çəki: 1)

- ☒ V
 - ☐ B
 - ☐ M
 - ☐ Z
 - ☐ A
-

Sual: Kiçik formatlı plyonka ilə işləyən fotoapparat markası deyil: (Çəki: 1)

- ☒ Salyut
 - ☐ Smena
 - ☐ Zenit
 - ☐ Zorki
 - ☐ FED
-

Sual: Kinofilm çəkən aparatların hissə və mexanizmlərinin ikinci növünə aid olan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ obyektiv
 - ☐ korpus
 - ☐ sarıyıcı
 - ☐ otburator
 - ☐ qreyfer mexanizmi
-

Sual: Kinofilm çəkən aparatların hissə və mexanizmlərinin birinci növünə ail olmayanı göstərin (Çəki: 1)

- ☒ vizir qurğusu
 - ☐ film kanalı
 - ☐ lent çəkən mexanizm
 - ☐ otburator
 - ☐ qreyfer mexanizmi
-

Sual: Film kanalı neçə əsas hissədən ibarətdir? (Çəki: 1)

- ☒ 2
 - ☐ 1
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Korpusun üzərində yerləşən mexanizm deyil: (Çəki: 1)

- ☒ sarıyıcı

- ☐ idarə
 - ☐ nəzarət
 - ☐ yaylı mexanizm
 - ☐ nəzarət və idarə
-

Sual: Müasir dar plyonkalı kinofilm çəkən aparatlarda kino çəkmə tezliyinin tənzimlənmə tezliyi neçə kadr ola bilər? (Çəki: 1)

- ☒ 8-64
 - ☐ 4-64
 - ☐ 8-40
 - ☐ 16-56
 - ☐ 16-64
-

Sual: Aşağıdakılardan hansı «Kama» çeşidli kinoapparat üçün xarakterik deyil? (Çəki: 1)

- ☒ kinofilm çəkən obyektivin fokus məsafəsi 10,5 mm və nisbi gözü 1:1,9 tuşlanması daima kəsikdir
 - ☐ kinoçəkmə tezliyi dəqiqədə 16 və 32 kadr üçün nəzərdə tutulmuşdur
 - ☐ aparatın ölçüsü 105x2x96 mm-dir
 - ☐ çəkisi 670 qramdır
 - ☐ eni 1x8 mm ölçülü kinoplyonkada obyektivin şəklini çəkmək üçündür
-

Sual: Plyonkanın «Sport-2» aparatında hərəkəti necə mümkün ola bilər? (Çəki: 1)

- ☒ qreyfer vasitəsilə
 - ☐ obyektiv vasitəsilə
 - ☐ obturator vasitəsilə
 - ☐ buraxıcı düymə vasitəsilə
 - ☐ nişanlayıcı pəncərə vasitəsilə
-

Sual: «Sport-2» aparatının daxilinə yerləşdirilənlərdən biri yanlışdır: (Çəki: 1)

- ☒ şteyner gözü
 - ☐ obtüratör
 - ☐ film kanalı
 - ☐ bobina
 - ☐ sarıyıcı elektroötürücü
-

Sual: «Sport-2» aparatının korpusunun ön panelində olmayan hissə hansıdır? (Çəki: 1)

- ☒ linzanın okulyar nişanlayıcısı
 - ☐ şteyner gözü
 - ☐ nişanlayıcı pəncərə
 - ☐ obyektiv
 - ☐ buraxıcı düymə
-

Sual: «Sport-2» aparatının korpusunun arxa panelində olan hissə aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ linzanın okulyar nişanlayıcısı

- ☐ film kanalı
 - ☐ qoruyucu düymə
 - ☐ obtüratör
 - ☐ bobina
-

Sual: «Turist» kinofilm çəkən aparatın korpusunun yuxarı hissəsində yerləşən qurğu aşağıdakılardan hansı ola bilər? (Çəki: 1)

- ☒ tuşlayıcı teleskop
 - ☐ obtüratör
 - ☐ qreyfer mexanizmi
 - ☐ buraxıcı düymə
 - ☐ yaylı ötürücü
-

Sual: «Turist» kinofilm çəkən aparatın bir dəqiqədə 16 kadr kinoçəkmə tezliyinin ekspozisiyası nə qədərdir? (Çəki: 1)

- ☒ 1/32 dəq
 - ☐ 1/8 dəq
 - ☐ 1/24 dəq
 - ☐ 1/16 dəq
 - ☐ 1/34 dəq
-

Sual: Aşağıdakılardan hansı «Kvars-2» aparatının korpusun ön panelində yerləşir? (Çəki: 1)

- ☒ fotoelektrik eksponometr
 - ☐ qreyfer mexanizmi
 - ☐ obyektiv
 - ☐ diafraqma
 - ☐ teyner gözü
-

Sual: «Kiyev-16» S-12 kinofilm çəkmə aparatı haqqında yazılan fikirlərdən yanlış olanı göstərin. (Çəki: 1)

- ☒ metal ərintisi və ya plastik kütlədən hazırlanır
 - ☐ çəkisi 17090 q-dır
 - ☐ ölçüsü 214x130x65 mm-dir
 - ☐ bir dəqiqədə kinoçəkmə tezliyi 16,24,32,64 kadrdır
 - ☐ kinoplyonkanın geriye dolanması yoxdur
-

Sual: Aşağıdakılardan hansı fotoplastinka qablaşdırılmış qutunun üzərində olan yarlıq göstərilir? (Çəki: 1)

- ☒ kimyəvi tərkibi
 - ☐ buraxılma tarixi
 - ☐ fotoplastinkanın növü
 - ☐ işığa həssaslığı
 - ☐ yararlılıq müddəti
-

Sual: Hansı variant fotoplyonkanın markalanmasında göstərilənlərə uyğundur? (Çəki: 1)

- ☒ eni, uzunluğu, şərti indeksi
 - ☐ formatı, şərti indeksi, miqdarı
 - ☐ eni, uzunluğu, kontrastlığı
 - ☐ aydınlaşdırma və yararlılıq müddəti, növü
 - ☐ istehsal olunduğu yer, müəssisənin adı, işığa həssaslığı
-

Sual: Qablaşdırma zamanı hər qutunun içərisində nə qdR plyonka olur? (Çəki: 1)

- ☒ 12
 - ☐ 8
 - ☐ 16
 - ☐ 20
 - ☐ 24
-

Sual: Neqativ və pozitiv materiallar öz xüsusiyyətləri və tətbiqolunma sahəsinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ bölünmür
-

Sual: Neqativ və pozitiv materialın əsasını təşkil edən ümumi xassə hansıdır? (Çəki: 1)

- ☒ işığa həssaslıq
 - ☐ qavrama qabiliyyəti
 - ☐ kontrastlılıq dərəcəsi
 - ☐ fotoqrafiya vüsəti
 - ☐ qavrama qabiliyyəti və işıqkeçirmə
-

Sual: Işığa həssas fotoqrafiya emülsiyasının tərkibi əsasən hansı maddələrdən ibarətdir? (Çəki: 1)

- ☒ jelatin və gümüşü-bromidli
 - ☐ gümüşü-xlorid və gümüşü bromidli
 - ☐ jelatin və gümüşü-xloridli
 - ☐ gümüşü-yodid və jelatinli
 - ☐ gümüşü bromidli və gümüşü bromidli-xloridli
-

Sual: Göstərilənlərdən hansı pozitiv materialında gümüşü-bromidin əvəzinə istifadə oluna bilər? (Çəki: 1)

- ☒ gümüşü-xlorid və yod-xlorid
 - ☐ gümüşü-yodid və gümüşü-xlorid
 - ☐ yod-xlorid və jelatin
 - ☐ jelatin və gümüşü-xlorid-bromid
 - ☐ gümüşü-xlorid və gümüşü-bromid-xlorid
-

Sual: Neqativ materialın işığa həssaslıq dərəcəsi emulsiyanın tərkibində olan hansı maddənin kəmiyyətindən asılıdır? (Çəki: 1)

- ☒ gümüşü-bromid
 - ☐ gümüşü-xlorid
 - ☐ gümüşü-xlorid-bromid
 - ☐ gümüşü-yodid
 - ☐ gümüşü-bromid-xlorid
-

Sual: Foto kağızların üst qatına çəkilmiş emulsiya təbəqəsinin tərkibindən asılı olaraq kağızlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 2
 - ☐ 1
 - ☐ 5
 - ☐ 6
-

Sual: Aşağıdakılardan hansı foto kağız adlanır? (Çəki: 1)

- ☒ emulsiya kağızın üzərində olduqda
 - ☐ emulsiya sellüloid və şüşə üzərində olduqda
 - ☐ emulsiya kağız və şüşə üzərində olduqda
 - ☐ emulsiya şüşə üzərində olduqda
 - ☐ heç bir variant doğru deyil
-

Sual: Emulsiya nə zaman dispozitiv plyonka adlanır? (Çəki: 1)

- ☒ sellüloid üzərində
 - ☐ kağız üzərində
 - ☐ şüşə üzərində
 - ☐ sellüloid və şüşə üzərində
 - ☐ kağız və şüşə üzərində
-

Sual: Emulsiya nəyin üzərində dispozitiv plastinka adlanır? (Çəki: 1)

- ☒ şüşə
 - ☐ kağız və şüşə
 - ☐ sellüloid
 - ☐ heç biri
 - ☐ kağız
-

Sual: Aşağıdakı uyğunluqlardan hansı doğru deyil? (Çəki: 1)

- ☒ bütün variantlar doğrudur
 - ☐ normal kontrastlı – № 2 və № 3
 - ☐ xüsusi kontrastlı - № 6
 - ☐ yüksək kontrastlı - № 7
 - ☐ kontrastlı - № 4 və № 5
-

Sual: Kinofilm çəkən aparatların əsas qovşaqlarına aid deyil: (Çəki: 1)

- ☒ avtotətik
 - ☐ korpus
 - ☐ kasetlər və bobinlər
 - ☐ sarıyıcı
 - ☐ ötürücü mexanizm
-

Sual: Fotoqrafiya işinin müasirləşməsində rolu olmayan akademik hansıdır? (Çəki: 1)

- ☒ Mendeleyev
 - ☐ S.I.Vasilyev
 - ☐ A.A.Lebedev
 - ☐ I.V.Qrebenşikov
 - ☐ A.I.Rabinoviç
-

Bölmə: 1402

Ad	1402
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Səs mənşəyinə görə musiqi malları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 5
 - ☐ 3
 - ☐ 6
 - ☐ 2
-

Sual: Səs mənbəyinə görə musiqi malları hansılardır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ simli
 - ☐ dilli
 - ☐ nəfəsli
 - ☐ zərbli
-

Sual: Kamanlı musiqi alətlərinə aiddir? (Çəki: 1)

- ☒ skripka
 - ☐ gitara
 - ☐ bandura
 - ☐ tar
 - ☐ ud
-

Sual: Səslənmənin keyfiyyətinə və xarici tərtibatına görə kamanlı musiqi alətləri hansı

sinfə ayrılır? (Çəki: 1)

- ☒ I və II
 - ☐ III
 - ☐ I və III
 - ☐ 0 və 01
 - ☐ 0 və I
-

Sual: Pianino hansı modellərdə buraxılır? (Çəki: 1)

- ☒ 104, 110, 120
 - ☐ 105, 110, 120
 - ☐ 100, 200, 300
 - ☐ 110, 120, 130
 - ☐ 102, 140, 150
-

Sual: Dilli musiqi alətlərinə hansılar aiddir? (Çəki: 1)

- ☒ qarmonlar, bayanlar, akkadeonlar
 - ☐ kamança
 - ☐ ud, tar
 - ☐ gitara
 - ☐ violonçel
-

Sual: Ağacdən hazırlanan nəfəsli musiqi alətlərinə aiddir? (Çəki: 1)

- ☒ qeyd olunanların hamısı
 - ☐ ney, zurna
 - ☐ qaboy, klarnet
 - ☐ fleyta, tütək
 - ☐ saksafon, valtorna, tuba
-

Sual: Pərdəli musiqi alətləri sırasına aiddir? (Çəki: 1)

- ☒ baraban, litavra, buben, qaval, nağara və s.
 - ☐ ney, zurna, tütək, saksafon
 - ☐ kamança, fleyta, təbil, qoşanağara
 - ☐ baraban, buben, klarnet
 - ☐ qaval, nağara, qaboy valtorna
-

Sual: Yarımakustik xassəli elektrogitaralar neçə simli olması ilə digərlərindən fərqlənir? (Çəki: 1)

- ☒ 6 və 7
 - ☐ 3 və 4
 - ☐ 5 və 6
 - ☐ 7 və 8
 - ☐ 4 və 5
-

Sual: Elektrik musiqi alətlərinə tədris üçün nəzərdə tutulan hansıdır? (Çəki: 1)

- ☒ Orqanola

- ☐ Romantika
 - ☐ Ritm
 - ☐ Emibas
 - ☐ Lel
-

Sual: Birsəsli generatora malik elektron musiqi alətləri sırası hansıdır? (Çəki: 1)

- ☒ Romantika, Ekvodin V-11
 - ☐ Ritm, Romantika
 - ☐ orqanola, Estradin-6
 - ☐ Romantika, Lel
 - ☐ Ekvodin V-11, Yunost-73
-

Sual: Çox əsaslı musiqi alətləri sırasına daxildir? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ Lirika, Sadkoss
 - ☐ Estradin-3, Estradin-6
 - ☐ Ritm, Emibas
 - ☐ Mikki, Yunost-73
-

Sual: Qrammafon vallarının diametrini göstərin? (Çəki: 1)

- ☒ 174, 230, 301 mm
 - ☐ 150, 230, 410 mm
 - ☐ 170, 174, 180 mm
 - ☐ 230, 301, 400 mm
 - ☐ 301, 174, 190 mm
-

Sual: Musiqi alətlərinin texnoloji xassələri hansı amillərdən asılıdır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ alətin ölçüsündən, çəkisindən
 - ☐ səs diapazonundan
 - ☐ köklənməsinin dəqiqliyindən
 - ☐ germetikliyindən
-

Sual: Musiqi mallarının kompleks keyfiyyət göstəricilərindən yüksək kateqoriyalı ball hansıdır? (Çəki: 1)

- ☒ 23-30 ball
 - ☐ 18-20 ball
 - ☐ 20-13 ball
 - ☐ 10-3 ball
 - ☐ 21-18 ball
-

Sual: Orta səviyyəli ball sistemi hansıdır? (Çəki: 1)

- ☒ 20-13 ball
- ☐ 23-30 ball

- ☐ 10-3 ball
- ☐ 18-20 ball
- ☐ 20-22 ball

Sual: Aşağı keyfiyyətli ball sistemi hansıdır? (Çəki: 1)

- ☒ 10-3 ball
- ☐ 20-13 ball
- ☐ 23-30 ball
- ☐ 18-20 ball
- ☐ 18-25 ball

Sual: Nəfəsli musiqi alətləri aşağıdakılardan hansı ilə qiymətləndirilir? (Çəki: 1)

- ☒ hamısı ilə
- ☐ yüngüllüyünə
- ☐ klaviş mexanizminin səssiz işləməsinə
- ☐ musiqi alətlərində səsin asanlıqla əmələ gətirilməsinə
- ☐ çalınarkən səs yaradıcı havanın iqtisadi səmərəliliyinə

Bölmə: 1502

Ad	1502
Suallardan	118
Maksimal faiz	118
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: Texnikanın müasir vəziyyətində 1 m³ ağacdən neçə metr ipək alınır? (Çəki: 1)

- ☒ 1500
- ☐ 1600
- ☐ 1349
- ☐ 100
- ☐ 2000

Sual: Ağacın mənfi cəhətləri hansı yollarla ləğv edilə bilmir? (Çəki: 1)

- ☒ yumaqla
- ☐ qurutmaqla
- ☐ lazımi mayelər hopdurmaqla
- ☐ presləməklə
- ☐ üzünə qoruyucu üzlük çəkməklə

Sual: Ağac gövdəsinin aşağı hissəsi necədir və nə adlanır? (Çəki: 1)

- ☒ yoğun olub, komel adlanır
- ☐ ensiz olub, təpə adlanır

- ☐ kvadrat formalı olub, komel adlanır
 - ☐ yoğun olub, qabıq adlanır
 - ☐ uzun olub, özək adlanır
-

Sual: Müasir vəziyyətdə 1 m³ ağacdən neçə litr çaxır spirti əldə etmək olar? (Çəki: 1)

- ☒ 60
 - ☐ 70
 - ☐ 80
 - ☐ 90
 - ☐ 40
-

Sual: Nəyə əsasən ağacın yaşını müəyyən etmək olar? (Çəki: 1)

- ☒ illik həlqələrin sayına görə
 - ☐ gövdənin yoğunluğuna görə
 - ☐ qabıq qatının rənginə görə
 - ☐ ağacın kökünün quruluşuna görə
 - ☐ oduncağın teksturasına görə
-

Sual: Ağacın makrostrukturuna nəyə deyilir? (Çəki: 1)

- ☒ ağacın sadə gözlə, yaxud zərrəbinlə görünən quruluşuna
 - ☐ mikroskop altında görünən quruluşuna
 - ☐ açıq havada qatıq qatının rənginə
 - ☐ yalnız sadə gözlə görünən quruluşuna
 - ☐ yalnız zərrəbinlə görünən quruluşuna
-

Sual: Enli yarpaqlı ağaclarda hansı yaşa çatdıqda onda nüvə əmələ gəlir? (Çəki: 1)

- ☒ 20 ilə yaxın
 - ☐ 25 yaşdan sonra
 - ☐ 15 yaşında
 - ☐ 32 yaşından sonra
 - ☐ 10 yaşında
-

Sual: Liqnin maddəsi iynəyarpaqlı ağacların tərkibində neçə faiz olur? (Çəki: 1)

- ☒ 26-29%
 - ☐ 30-32%
 - ☐ 32-38%
 - ☐ 40%
 - ☐ 36-34%
-

Sual: Liqnin kimyəvi tərkibcə sellülozadan hansı maddənin çox olması ilə fərqlənir? (Çəki: 1)

- ☒ C
- ☐ O₂
- ☐ N

- ☐ H2
 - ☐ O2 və H2
-

Sual: Aşılıyıcı maddələr başqa sözlə necə adlanır? (Çəki: 1)

- ☒ tannidlər
 - ☐ kanifol
 - ☐ skipidar
 - ☐ kolloidlər
 - ☐ kamfora
-

Sual: Ağacın tərkibində qətranlar hansı vəziyyətdə olur? (Çəki: 1)

- ☒ maye və bərk
 - ☐ yalnız maye
 - ☐ yalnız bərk
 - ☐ yarımmaye
 - ☐ qatı
-

Sual: Kitrə su ilə birləşdikdə hansı məhlulu əmələ gətirir? (Çəki: 1)

- ☒ kolloid
 - ☐ skipidar
 - ☐ kamfora
 - ☐ kanifol
 - ☐ kapol
-

Sual: Ağacın fiziki xassələri sırasına hansı daxil deyil? (Çəki: 1)

- ☒ mexaniki möhkəmlik
 - ☐ rəngi
 - ☐ parıltısı
 - ☐ teksturası
 - ☐ qoxusu
-

Sual: Ağacın teksturası nəyə deyilir? (Çəki: 1)

- ☒ ağacların elementlərinin müxtəlif bucaqlar altında kəsilməsi nəticəsində ağacın səthində əmələ gələn şəkillərə
 - ☐ ağacların elementlərinin yalnız eninə kəsilməsi nəticəsində ağacın səthində əmələ gələn şəkillərə
 - ☐ uzaqdan xarici görünüşünə
 - ☐ gövdənin uzununa kəsilməsindən alınan görünüşə
 - ☐ yalnız özəyin en kəsikdən alınmış görünüşünə
-

Sual: Ağac suya batırıldıqda onun nəmliyi necə dəyişir? (Çəki: 1)

- ☒ 200% artır
- ☐ 100% artır
- ☐ 150% artır
- ☐ dəyişmir

☐ 120% artır

Sual: Yaş ağacın nəmliyi nə ilə işarə olunur və necə hesablanır? (Çəki: 1)

- ☒ faizlə, suyun çəkisinin quru ağacın çəkisinə nisbəti
 - ☐ qramla, suyun çəkisinin quru ağacın çəkisinə hasili
 - ☐ qramla, quru ağacın çəkisinin suyun çəkisinə hasili
 - ☐ faizlə, quru ağacın suyun çəkisinə nisbəti
 - ☐ faizlə, ümumi kütlə ilə ağacın kütləsinin cəmi
-

Sual: Ağacın sıxlığı aşağı olduqca məsaməlilik necə dəyişir? (Çəki: 1)

- ☒ məsaməlilik çox olur
 - ☐ məsaməlilik az olur
 - ☐ məsaməlilik çox az olur
 - ☐ dəyişmir
 - ☐ bir az artır
-

Sual: Həcm çəkisinə görə ağac cinsləri qrupuna aid deyil: (Çəki: 1)

- ☒ az yüngül
 - ☐ çox ağır
 - ☐ orta dərəcə ağır
 - ☐ orta dərəcə yüngül
 - ☐ ağır
-

Sual: Ağacın möhkəmliyi hansı amillərdən asılıdır? (Çəki: 1)

- ☒ ağacın vəziyyətindən, ona təsir edən qüvvələrin istiqamətindən
 - ☐ yalnız ağacın vəziyyətindən
 - ☐ yalnız ona təsir edən qüvvələrin istiqamətindən
 - ☐ yalnız dartılmadan
 - ☐ uzanmadan
-

Sual: Ağacın nöqsanları dedikdə nələr nəzərdə tutulur? (Çəki: 1)

- ☐ bütövlük, quruluş və zahiri görünüş formasına görə normaların pozulması
 - ☒ yalnız bütövlüyünə, normaların pozulmasına
 - ☐ yalnız bütövlük və quruluşuna, normaların pozulmasına
 - ☐ yalnız zahiri görünüş forması və bütövlüyünə, normaların pozulması
 - ☐ yalnız zahiri görünüş forması və quruluşuna, normaların pozulması
-

Sual: Ağacın çürüməkdən və yanmaqdan mühafizəsi hansı üsulla aparılır? (Çəki: 1)

- ☒ konstruktiv və kimyəvi
 - ☐ kimyəvi və bioloji
 - ☐ bioloji
 - ☐ konstruktiv və bioloji
 - ☐ kimyəvi
-

Sual: Ağacı kimyəvi yolla neçə üsulla emal edirlər? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Elektriklə ağac qurutmanın fərqli cəhəti: (Çəki: 1)

- ☒ enerji çox sərf edir
 - ☐ tez qurudur
 - ☐ gec qurudur
 - ☐ enerji az sərf edir
 - ☐ normal qurudur
-

Sual: Ağacın qiymətli xassələrinin dəyəri nə vaxt düşür? (Çəki: 1)

- ☒ qurutduqda
 - ☐ çatladıqda
 - ☐ kifləndikdə
 - ☐ qaraldıqda
 - ☐ göbələk toxunduqda
-

Sual: Bərkliyinə görə ağac qrupları hansılardır? (Çəki: 1)

- ☒ yumşaq, bərk, çox bərk
 - ☐ bərk və çox bərk
 - ☐ yumşaq və bərk
 - ☐ bərk
 - ☐ çox bərk
-

Sual: Klassik mebel üslublarından hansıları düzgün deyil? (Çəki: 1)

- ☒ klassik
 - ☐ ampir
 - ☐ qotik,renessans
 - ☐ barokko
 - ☐ rokoko
-

Sual: Mebelin forma etibarilə zənginliyi və incəliyi, relyefli və heykəltəraşlıq naxışları ilə hansı üslub xarakterizə edilir? (Çəki: 1)

- ☒ renessans
 - ☐ barokko
 - ☐ rokoko
 - ☐ roman
 - ☐ qotik
-

Sual: Ağacın nüvəsi hansı hüceyrələrdən təşkil olunur? (Çəki: 1)

- ☒ ölmüş və ölməkdə olan hüceyrələrdən

- ☐ yalnız ölmüş hüceyrələrdən
 - ☐ yalnız ölməkdə olan hüceyrələrdən
 - ☐ cavan hüceyrələrdən
 - ☐ yaşlı hüceyrələrdən
-

Sual: Mebel istehsalında hansı dekorativ həlqəvari-damarlı ağac cinslərindən istifadə olunmur? (Çəki: 1)

- ☒ ağşam
 - ☐ lələk
 - ☐ iydə
 - ☐ dimorfant
 - ☐ aylant
-

Sual: Qarağacın üst oduncaq hissəsi hansı rəngdə olur? (Çəki: 1)

- ☒ açıq sarı
 - ☐ qara
 - ☐ boz
 - ☐ qəhvəyi
 - ☐ sarı
-

Sual: Şabalıd ağacı neçə növə bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 10
 - ☐ 7
-

Sual: Ağac düyünləri ölçüsünə görə neçə yerə bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 5
 - ☐ 6
 - ☐ 8
 - ☐ 7
-

Sual: Ağac çürükləri necə olur? (Çəki: 1)

- ☒ səthi və dərin
 - ☐ dərin
 - ☐ səthi
 - ☐ iri
 - ☐ xırda
-

Sual: Düyün çox iri olduqda ağacın keyfiyyəti necə olur? (Çəki: 1)

- ☒ aşağı düşür
- ☐ dəyişmir

- ☐ yüksəlir
 - ☐ az dəyişir
 - ☐ çox yüksəlir
-

Sual: Taxta-şalban materialları düzgün qurulmadığı halda nə baş verir? (Çəki: 1)

- ☒ çatlaq əmələ gəlir
 - ☐ qurd yeyir
 - ☐ çürük olur
 - ☐ çöküntü əmələ gəlir
 - ☐ rəngi dəyişir
-

Sual: Ağaclar necə qurudulur? (Çəki: 1)

- ☒ quruducu kameralarda, anbarlarda, yüksək tezlikli cərəyanlar vasitəsilə
 - ☐ anbarlarda
 - ☐ quruducu kameralarda
 - ☐ yüksək tezlikli cərəyanla
 - ☐ mayelər və yüksək tezlikli cərəyanla
-

Sual: Ağacın anbarlarda qurudulması nə qədər müddət tələb edir? (Çəki: 1)

- ☒ uzun müddət
 - ☐ az müddət
 - ☐ qısa müddət
 - ☐ 2 ay
 - ☐ 5 ay
-

Sual: Maye içərisində ağac qurutmaq üsulu neçənci ildə təklif edilir? (Çəki: 1)

- ☒ 1950-1955
 - ☐ 1960-1965
 - ☐ 1970-1975
 - ☐ 1980-1985
 - ☐ 1990-1995
-

Sual: Ağacın qaza verilməsində əsas məqsəd: (Çəki: 1)

- ☒ ziyanvericilərin sürfələrinin məhv edilməsi
 - ☐ qurudulması
 - ☐ çürüməməsi
 - ☐ çatlamaması
 - ☐ nəmliyin azaldılması
-

Sual: Ağac hansı məqsədlə dondurulur? (Çəki: 1)

- ☒ çürüməkdən və çatlamaqdan qorumaq üçün
- ☐ qurutmaq üçün
- ☐ nəmliyi azaltmaq üçün
- ☐ ziyanvericilərin sürfələrindən qorumaq üçün

- ☐ şəkər maddələrindən təmizləmək üçün
-

Sual: şəkər maddələrindən təmizləmək üçün (Çəki: 1)

- ☒ çürüməkdən qorumaq üçün
☐ çatlamışn deyə
☐ ziyanvericilərin sürfələrindən qorumaq üçün
☐ qurudulması üçün
☐ şəkər maddələrindən təmizləmək üçün
-

Sual: Yüksək tezlikli elektrik cərəyanı vasitəsilə ağac qurutma zamanı temperatur içəri zonadakı temperaturdan necə fərqlənir? (Çəki: 1)

- ☒ aşağı olur
☐ yüksək olur
☐ eyni olur
☐ cüzi fərqlənir
☐ eyni artır
-

Sual: Tozağacı kamerada neçə günə quruyur? (Çəki: 1)

- ☒ 15
☐ 17
☐ 20
☐ 25
☐ 26
-

Sual: Petrolatumun temperaturu 1200C olduqda ilk nəmliyi 50% olan iynəyarpaqlı ağaclar nəmliyi neçə faiz olanadək qurudulur? (Çəki: 1)

- ☒ 5%
☐ 25%
☐ 30%
☐ 35%
☐ 10%
-

Sual: Hansı üsul ən səmərəli üsul hesab edilir? (Çəki: 1)

- ☒ ikitərəfli hopdurulma üsulu
☐ qaza vermək üsulu
☐ sabit örtüklərin çəkilməsi üsulu
☐ dondurma üsulu
☐ yuma üsulu
-

Sual: Quru ağac harada saxlanılmalıdır? (Çəki: 1)

- ☒ quru və havası dəyişilə bilən yerdə
☐ quru yerdə
☐ havası dəyişilən yerdə
☐ anbarda
☐ hava axını olmayan ərazidə

Sual: Barokko üslubunda mebel sütunları necə olur? (Çəki: 1)

- ☒ buruq
 - ☐ düz
 - ☐ əyri
 - ☐ yumru
 - ☐ dalğavari
-

Sual: Barokko sözü tərcümədə nə anlayışını verir? (Çəki: 1)

- ☒ əyilmiş
 - ☐ burulmuş
 - ☐ birləşmiş
 - ☐ düzləndirilmiş
 - ☐ sınımış
-

Sual: Rokoko tərcümədə hansı anlayışı verir? (Çəki: 1)

- ☒ balıqqulağına oxşar
 - ☐ ornament
 - ☐ əyilmiş
 - ☐ öürulmuş
 - ☐ birləşmiş
-

Sual: Ampir üslubunun xarakterik cəhəti (Çəki: 1)

- ☒ Roma arxitektura formaları
 - ☐ incə və xarakterik formaları
 - ☐ statik arxitektura formaları
 - ☐ mütənasiblik formaları
 - ☐ çatma formaları
-

Sual: Ampir üslubu kimin dövründə çiçəkləndi? (Çəki: 1)

- ☒ Napaleon
 - ☐ Yelizavetta
 - ☐ Aleksandr
 - ☐ Pyotr
 - ☐ Lyudovik
-

Sual: Modern üslubu hansı dövrləri əhatə edir? (Çəki: 1)

- ☒ XIX əsrin sonu və XX əsrin əvvəlləri
 - ☐ XIX əsrin II yarısı
 - ☐ XX əsrin II yarısı
 - ☐ XX əsrin sonu
 - ☐ XIX əsrin əvvəlləri
-

Sual: Cizgilərin müntəzəmliyi hansı üslubun xarakterik əlamətidir? (Çəki: 1)

- ☒ sovet
 - ☐ modern
 - ☐ bidermayer
 - ☐ rokokok
 - ☐ barokko
-

Sual: Alıcılıq qabiliyyəti artdıqca mürəkkəblik, tərtibat mebellərin istehsalında necə rol oynayır? (Çəki: 1)

- ☒ mühüm
 - ☐ təsir etmir
 - ☐ asılı deyil
 - ☐ az təsir edir
 - ☐ nəzərə çarpmır
-

Sual: Nəyə əsasən mebellər çox müxtəlif olurlar? (Çəki: 1)

- ☒ istismar tələblərindən və istehsal şərtlərindən
 - ☐ yalnız istismar tələblərindən
 - ☐ yalnız istehlak şərtlərindən
 - ☐ alıcılıq qabiliyyətindən
 - ☐ keyfiyyətindən
-

Sual: Mebellər hansı əlamətlərinə görə növlərə bölünür? (Çəki: 1)

- ☒ tətbiq sahəsi, təyinat, kompleks etibarilə
 - ☐ tətbiq sahəsi
 - ☐ təyinat
 - ☐ kompleks
 - ☐ təyinat və kompleks
-

Sual: Təyinatına görə mebellər necə olurlar? (Çəki: 1)

- ☒ məişət, idarə, ictimai istifadə üçün və xüsusi təyinatlı
 - ☐ idarə üçün
 - ☐ xüsusi təyinatlı
 - ☐ məişət üçün
 - ☐ ictimai istifadə üçün
-

Sual: İstifadəsinə görə mebel nə üçün olur? (Çəki: 1)

- ☒ hamısı üçün
 - ☐ iş üçün
 - ☐ oturmaq və yatmaq üçün
 - ☐ xörək hazırlanması və yeyilməsi üçün
 - ☐ mədəniyyət məqsədləri üçün
-

Sual: Tətbiqinə görə mebellər hansı növlərə bölünür? (Çəki: 1)

- ☒ kabinet, yemək otağı, yataq otağı, mətbəx

- ☐ yemək otağı
 - ☐ yataq otağı
 - ☐ mətbəx
 - ☐ yemək və yataq otağı
-

Sual: Materialına görə mebel necə olur? (Çəki: 1)

- ☒ ağacdən, metaldən, kombinəlaşdırılmış
 - ☐ ağac
 - ☐ metal
 - ☐ kombinəlaşdırılmış
 - ☐ ağac, dəmir
-

Sual: Konstruksiyasına görə mebel necə olur? (Çəki: 1)

- ☒ hərəkətli və geydirilmiş
 - ☐ hərəkətli
 - ☐ divara geydirilmiş
 - ☐ kombinəlaşdırılmış
 - ☐ hərəkətli və kombinəlaşdırılmış
-

Sual: Sınıf və çeşid etibarilə mebel neçə sinfə bölünür? (Çəki: 1)

- ☒ 4; 2
 - ☐ 4; 3
 - ☐ 3; 5
 - ☐ 2; 2
 - ☐ 6; 4
-

Sual: Hansı sınıf mebellər davamlı, sahmanlı və zahiri görünüş etibarilə xoşagələnlə olmalıdır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ əla və 1-ci
 - ☐ 1-ci və 2-ci
 - ☐ sadə
 - ☐ 2-ci və sadə
-

Sual: Yonqardan hazırlanan lövhələrin preslənməsi prosesi hansı temperaturda aparılır? (Çəki: 1)

- ☒ 135-1400C
 - ☐ 145-1500C
 - ☐ 155-1600C
 - ☐ 165-1700C
 - ☐ 175-1800C
-

Sual: Fanerdən olan oturacaq və arxa detallar ağacın keyfiyyətindən və emalından asılı olaraq neçə çeşidə ayrılır? (Çəki: 1)

- ☒ 1-ci və 2-ci

- ☐ 1-ci
 - ☐ 1-ci, 2-ci, 3-cü
 - ☐ 2-ci, 3-cü
 - ☐ əla, 1-ci
-

Sual: Liqnoston hansı materiala deyilir? (Çəki: 1)

- ☒ bütöv ağacın preslənməsindən alınan materiala
 - ☐ ağacın gövdəsindən preslənən material
 - ☐ ağac budağın preslənməsindən alınan material
 - ☐ ağacın gövdə və təpəsinin preslənməsindən alınan materiala
 - ☐ ağacın təpəsinin preslənməsindən alınan material
-

Sual: Nitroyapışqan hansı markada buraxılır? (Çəki: 1)

- ☒ AK-20, MQO
 - ☐ AK-20, K-17
 - ☐ M-4, AK-20
 - ☐ M-6, M-4
 - ☐ M-6, K-17
-

Sual: Fenol-bakelit yapışqanı hansı markalarda buraxılır? (Çəki: 1)

- ☒ BF-2, BF-4
 - ☐ M-6, M-4
 - ☐ M-6, K-17
 - ☐ M-4, K-17
 - ☐ M-60, M-4
-

Sual: Mebel üçün ən yaxşı lak növləri (Çəki: 1)

- ☒ hamısı
 - ☐ NS-314
 - ☐ NS-312
 - ☐ KK-25
 - ☐ TK-3
-

Sual: Hansı lak növləri aşağı keyfiyyətli hesab olunur? (Çəki: 1)

- ☒ kanifol, iditol
 - ☐ spirtli lak
 - ☐ rəngsiz lak
 - ☐ qatılaşdırılmış lak
 - ☐ şellak
-

Sual: Furnitura hansı növlərə bölünür? (Çəki: 1)

- ☒ üzlük və qeyri-üzlük
- ☐ üzlük
- ☐ qeyri-üzlük

- ☐ əla
 - ☐ əla və qeyri-üzlük
-

Sual: Qutu nəyə deyilir (Çəki: 1)

- ☒ böyru üstündə qoyulan taxtalardan birləşdirilmiş çərçivələrə
 - ☐ birləşdirilmiş çərçivələrə
 - ☐ böyrü üstündə qoyulan çərçivələrə
 - ☐ böyrü üstündə qoyulan taxtalara
 - ☐ düzbucaq halında yığılan çərçivələrə
-

Sual: Zivanalı bütöv birləşmələr hansı birləşmələrə ayrılır? (Çəki: 1)

- ☐ çərçivəli
 - ☐ yeşik
 - ☐ qutu
 - ☐ yeşik və qutu
 - ☒ çərçivəli və yeşik
-

Sual: Hansı birləşmələr texnologiya cəhətdən əlverişli və qənaətli sayılır? (Çəki: 1)

- ☒ geydirmə zivanlı
 - ☐ yuvalı birləşmələr
 - ☐ zivansız birləşmələr
 - ☐ zivanlı bütöv birləşmələr
 - ☐ yuvalı və zivansız birləşmələr
-

Sual: Zivansız birləşmələr dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ hər biri
 - ☐ şpilka, şurup mıxları ilə alınan birləşmələr
 - ☐ çarpaz, qarmaq mıxları ilə alınan birləşmələr
 - ☐ şurup, şpilka mıxları ilə alınan birləşmələr
 - ☐ ucluq, pərçim mıxları ilə alınan birləşmələr
-

Sual: Mebelin bəzəyi hansı əsas növlərə bölünür? (Çəki: 1)

- ☒ şəffaf və tutqun
 - ☐ tutqun
 - ☐ şəffaf
 - ☐ açıq
 - ☐ açıq və şəffaf
-

Sual: Pardağ əməliyyatı zamanı pardaqlama prosesləri arasındakı müddət davam edir? (Çəki: 1)

- ☒ bir neçə gün
- ☐ bir gün
- ☐ 5 saat
- ☐ yarım sutka

Sual: Xarrat mebelin istehsal prosesi neçə əməliyyata bölünür? (Çəki: 1)

- ☒ 7
 - ☐ 8
 - ☐ 9
 - ☐ 10
 - ☐ 11
-

Sual: Xarrat mebeli hansı qruplara bölünür? (Çəki: 1)

- ☒ stollar, oturacaq, şkaflar, uşaq mebeli
 - ☐ oturacaq, şkaflar mebeli
 - ☐ stollar, uşaq mebeli
 - ☐ oturacaq, uşaq mebeli
 - ☐ şkaflar mebeli, stollar
-

Sual: Kitab şkafları hansı şəkildə hazırlanır? (Çəki: 1)

- ☒ birqapılı, ikiqapılı, üçqapılı, fanerlənmiş və fanerlənməmiş
 - ☐ birqapılı, ikiqapılı, üçqapılı
 - ☐ fanerlənmiş və fanerlənməmiş
 - ☐ birqapılı, ikiqapılı
 - ☐ birqapılı, fanerlənmiş
-

Sual: Yumşaq mebelin yumşaq elementlərinin texnologiya prosesi neçə əməliyyatdan ibarət olur? (Çəki: 1)

- ☒ 9
 - ☐ 8
 - ☐ 6
 - ☐ 5
 - ☐ 10
-

Sual: Kombinə edilmiş mebelin arxa hissəsin neçə ədəd yay qoyulur? (Çəki: 1)

- ☒ 20
 - ☐ 30
 - ☐ 40
 - ☐ 50
 - ☐ 60
-

Sual: Dəhzoğal neçə metr olan mallardan ibarətdir? (Çəki: 1)

- ☒ 4,5 m
 - ☐ 5 m
 - ☐ 5,5 m
 - ☐ 6 m
 - ☐ 6,5 m
-

Sual: Faner boçkalar nədən ibarətdir? (Çəki: 1)

- ☒ 50 litr tutumlu 3 pərçimdən və 2 dib hissəsindən
 - ☐ 25 litr tutumlu 3 pərçimdən və 2 dib hissəsindən
 - ☐ 25 litr tutumlu 2 pərçimli və 3 dib hissəsindən
 - ☐ 24 litr tutumlu 3 pərçimdən və 2 dib hissəsindən
 - ☐ 37 litr tutumlu 3 pərçimdən və 2 dib hissədən
-

Sual: Xarrat məmulatının materialı nəmliyi neçə faiz olan iynəyarpaqlı ağacdan hazırlanır? (Çəki: 1)

- ☒ 9-12%
 - ☐ 12-14%
 - ☐ 14-16%
 - ☐ 16-18%
 - ☐ 18-20%
-

Sual: Hörmə mebel hansı şərtlərə müvafiq olmalıdır? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ forması düz və simmetrik
 - ☐ gövdəsi möhkəm bərkidilməli
 - ☐ hörmə dəqiq naxış üzrə hazırlanmalı
 - ☐ yarıq, batıq naxış üzrə hazırlanmalı
-

Sual: Sulu məhsul çəlləyi quru məhsul çəlləyindən nəyə görə fərqlənir (Çəki: 1)

- ☒ baha olur
 - ☐ ucuz olur
 - ☐ çox istifadə olunur
 - ☐ eyni qiymətə olur
 - ☐ eyni dərəcədə istifadə olunur
-

Sual: Faner çəlləklərin istehsalı prosesinə bu əməliyyatlar aiddir: (Çəki: 1)

- ☒ hamısı
 - ☐ fanerin yığınla toplanması
 - ☐ diblərin yapışdırılması
 - ☐ pərçimlərin və diblərin uclarının kəsilməsi
 - ☐ pərçimlərin və diblərin qablaşdırılması
-

Sual: Tara hazırlanmasına sərf olunan əməyi və materialı azaltmaq üçün nələr etmək olar? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ boş taranın toplanması
 - ☐ boş taranın saxlanması və qaytarılması
 - ☐ boşalan taranın lazımi qaydada yığılması
 - ☐ saxlanma zamanı xarab olmasının qarşısının alınması
-

Sual: İnşaat mallarının əksəriyyəti hansı əlamətlər üzrə təsnifləşdirilir (Çəki: 1)

- ☒ təyinatı və təbiəti
 - ☐ kəmiyyəti və keyfiyyəti
 - ☐ yararlılıq və faydalılıq
 - ☐ çeşidi və növü
 - ☐ yararlılıq və keyfiyyət
-

Sual: Təbiətinə görə inşaat malları qrupuna aid deyil: (Çəki: 1)

- ☒ divar materialları
 - ☐ təbii daş materialları
 - ☐ mineral mənşəli yapışdırıcı materiallar
 - ☐ bişirilmiş süni materiallar
 - ☐ ağac materialları
-

Sual: Aşağıdakılardan hansı təbiətinə görə inşaat materialları qrupuna aiddir? (Çəki: 1)

- ☒ metal
 - ☐ divar
 - ☐ üzlük
 - ☐ dam örtüyü
 - ☐ bəzək
-

Sual: Təyinatına görə inşaat materialları qrupuna aid olmayan variant hansıdır? (Çəki: 1)

- ☒ metal
 - ☐ istiizolyasiya
 - ☐ sanitariya-texniki avadanlıq
 - ☐ divar
 - ☐ dam örtüyü
-

Sual: Aşağıdakılardan hansı təyinatına görə inşaat materialları qrupuna aiddir? (Çəki: 1)

- ☒ bəzək
 - ☐ ağac
 - ☐ metal
 - ☐ təbii daş
 - ☐ heç biri
-

Sual: Mineral mənşəli yapışdırıcı materiallar olan düzgün variantı göstərin: (Çəki: 1)

- ☒ əhəng, gips, sement
 - ☐ sement, kirəmit, tol
 - ☐ rubiroyd, gips, lövhəcik
 - ☐ əhəng, qumm, çınqıl
 - ☐ keramika, kərpic, qumm
-

Sual: Aşağıdakılardan hansı sanitariya-texniki avadanlıqlara aiddir? (Çəki: 1)

- ☒ hamısı

- ☐ əlüzyuyan
 - ☐ vanna
 - ☐ unitaz
 - ☐ boru
-

Sual: İnşaat gipsinə ticarətdə nə deyilir? (Çəki: 1)

- ☒ alebastr
 - ☐ hidrat əhəngi
 - ☐ hidravlik əhəng
 - ☐ sönmüş əhəng
 - ☐ merqel
-

Sual: Havada bərkiyən əhəngin əsas tərkibi nədən ibarətdir? (Çəki: 1)

- ☒ CaO
 - ☐ MgO
 - ☐ CuO
 - ☐ K₂O
 - ☐ Na₂O
-

Sual: Havada bərkiyən əhəng neçə əsas növə ayrılır? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Əhəng sönmə toz halına və xəmir halına düşməsi üçün nə qədər miqdarda su ilə qarışdırılmalıdır? (Çəki: 1)

- ☒ 1:1, 3:1
 - ☐ 1:2, 2:1
 - ☐ 3:1, 1:1
 - ☐ 1:2, 3:2
 - ☐ 2:1, 2:3
-

Sual: Hidrat əhəngi necə əmələ gətirilir? (Çəki: 1)

- ☒ sönməmiş əhəngin döyülməsi
 - ☐ sönmüş əhəngin döyülməsi
 - ☐ havada bərkiyən əhəngin döyülməsi
 - ☐ inşaat gipsinin döyülməsi
 - ☐ sönmüş və sönməmiş əhəngin döyülməsi
-

Sual: İnşaat gipsi üçün xarakterik deyil: (Çəki: 1)

- ☒ keyfiyyətə 1-ci, 2-ci və əla sortlara ayrılır
- ☐ inşaat gipsinə ticarətdə alebastr da deyilir

- ☐ 2000 temperaturdan yuxarı yandırılan təbii gipsdən ibarətdir
 - ☐ əsas tərkib hissəsi kalsium 2-sulfatdan ibarətdir
 - ☐ çox tez bərkiyir
-

Sual: Aşağıdakılardan hansı hidravlik əhəng üçün xarakterik xüsusiyyətdir? (Çəki: 1)

- ☒ sortlara bölünmür
 - ☐ təbii gips materialından ibarətdir
 - ☐ çox tez bərkiyir
 - ☐ tərkibi kalsium 2-sulfatdan ibarətdir
 - ☐ ağ və ya boz rəngdə olur
-

Sual: Hansı variantda 4 markada buraxılan sement çeşidləri düzgün göstərilmişdir? (Çəki: 1)

- ☒ portlandsement, şlak-portlandsement, sulfat-şlak sement
 - ☐ romansement, sulfat-şlak sementi, ağ portlandsement
 - ☐ portlandsement, ağ portlandsement, şlak-portlandsement
 - ☐ romansement, portlandsement, şlak-portlandsement
 - ☐ sulfat-şlak sement, romansement, portlandsement
-

Sual: Mineral inşaat nədir? (Çəki: 1)

- ☒ yapışdırıcı materiallar su ilə qarışdırıldıqda, plastik halına düşüb tədricən bərkiyən və daşa bənzər vəziyyət kəsb edən materiallara deyilir
 - ☐ tərkibində xeyli miqdarda kalsium karbonat olan gillərə deyilir
 - ☐ sement, su, qumm, çınqıl qatışığının bərkiməsi nəticəsində əmələ gələn süni daşa deyilir
 - ☐ bir neçə məftil kələfinin bərkidilməsinə deyilir
 - ☐ tərkibində qumm və kalsium-karbonat, çınqıl qatışığının bərkiməsidir
-

Sual: Merqel nəyə deyilir? (Çəki: 1)

- ☒ tərkibində xeyli miqdarda kalsium karbonat olan gillərə
 - ☐ bir neçə məftil kələfinin bərkidilməsinə
 - ☐ sement, su, qumm, çınqıl qatışığının bərkiməsi nəticəsində əmələ gələn süni daşa
 - ☐ inşaat-yapışdırıcı materialın bərkiməsinə
 - ☐ bir neçə məftil kələfinin ayrılmasına
-

Sual: Beton nədir? (Çəki: 1)

- ☒ sement, su, qumm, çınqıl qatışığının bərkiməsi nəticəsində əmələ gələn süni daşdır
 - ☐ bir neçə məftil kələfinin bərkidilməsidir
 - ☐ tərkibində xeyli miqdarda kalsium karbonat olan gildir
 - ☐ yapışdırıcı materiallar su ilə qarışdırıldıqda plastik xəmir halına düşüb tədricən bərkiyən, daşabənzər vəziyyət kəsb edən materialdır
 - ☐ sement, su, çınqıl qatışığı
-

Sual: İnşaat yapışdırıcı materialları əsasında hazırlanan məmulat deyil: (Çəki: 1)

- ☒ sement

- ☐ silikat-kərpici
 - ☐ quru suvaq
 - ☐ sement-qum kirəmiti
 - ☐ asbest sement məmulatı
-

Sual: Silikat-kərpicə aid deyil: (Çəki: 1)

- ☒ uzunmüddətli rütubət və yüksək temperaturun təsiri altında dağılmır
 - ☐ kvars qummu və sönmüş əhəng qatışığından ibarət olaraq qəliblənir
 - ☐ özül, soba və boru üçün yaramır
 - ☐ 200, 150, 100 və 75 işarəli markalara bölünür
 - ☐ düz paralelepiped formasında deyil
-

Sual: Sement-qum kirəmiti neçə növdə buraxılır? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Asbest sement məmulatının müsbət xassəsinə aid olmayan variant hansıdır? (Çəki: 1)

- ☒ çeşidi məhduddur
 - ☐ odan qorxmur
 - ☐ pas tutmur
 - ☐ uzun müddət xidmət edir
 - ☐ yüngüldür
-

Sual: Dam örtüyü materialı deyil: (Çəki: 1)

- ☒ quru suvaq
 - ☐ dam öli
 - ☐ dalğalı vərəq
 - ☐ yarım dalğalı vərəq
 - ☐ lövhə
-

Sual: Metal inşaat qrupu deyil: (Çəki: 1)

- ☒ pissuar
 - ☐ məftil
 - ☐ məftil tor
 - ☐ bərkidici mallar
 - ☐ vərəq poladı
-

Sual: Adi şveller neçə ölçüdə hazırlanır? (Çəki: 1)

- ☒ 22
- ☐ 20

- ☐ 21
 - ☐ 23
 - ☐ 25
-

Sual: Çənər poladı haqqında düzgün cavab aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ qalınlığı 5-dən 12 mm-ə qədər, eni isə 40-dan 65 mm-ə qədər olan zolaq poladına deyilir
 - ☐ qalınlığı 1,5-dən 3,5 mm-ə, eni 20-dən 60 mm-ə qədər olan zolaq poladına deyilir
 - ☐ en çapığı müxtəlif formalarda olan polad çubuqlarına deyilir
 - ☐ en çapığı eyni formada olan polad çubuqlarına deyilir
 - ☐ qalınlığı 5-dən 12 mm-ə, eni 40-dan 65 mm-ə qədər qursa poladına deyilir
-

Sual: Hansı variantda qursa poladının parametri düzgün verilmişdir? (Çəki: 1)

- ☒ qalınlığı 1,5-3,5 mm, eni 20-60 mm
 - ☐ qalınlığı 5-12 mm, eni 40-65 mm
 - ☐ qalınlığı 4-12 mm, eni 12-65 mm
 - ☐ qalınlığı 10-50 mm, eni 20-70 mm
 - ☐ qalınlığı 5-12 mm, eni 20-60 mm
-

Sual: Ölçüsünə görə çeşid poladı neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Aşağıdakılardan hansında orta ölçülü girdə poladın diametri düzgün göstərilmişdir? (Çəki: 1)

- ☒ 20-35 mm
 - ☐ 35-50 mm
 - ☐ 40-55 mm
 - ☐ 55-70 mm
 - ☐ 15-30 mm
-

